

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNIVERSİTETİ**

**MAGİSTRATURA MƏRKƏZİ**

*əl yazması hüququnda*

***Isgəndərli Şahin Şakərim oğlu***

**Plastik(xəmirşəkilli) və maye qida məhsullarını qarışdırmaq üçün maşınların  
konstruksiyasının analizi**

İxtisasın şifri və adı: 060625 – Texnoloji maşın və avadanlıqlar mühəndisliyi

İxtisaslaşma: Yeyinti sənayesi iaşə və ticarət texnoloji maşın və avadanlıqları

Elmi rəhbər

prof. M.H.Fərzəliyev

Magistr programının rəhbəri

prof. M.H.Fərzəliyev

Kafedra müdürü

prof. M.H.Fərzəliyev

**Bakı-2018**

# Mündəricat

<b>GİRİŞ.....</b>	<b>3</b>
<b>I FƏSİL. MADDƏLƏRİN QARIŞDIRILMASI.....</b>	<b>7</b>
1.1. Plastik(xəmir şəkilli) və maye qida məhsullarını qarışdırılması.....	7
1.2. Maddələrin həll olma və qarışma sürətinə təsir edən faktorlar.....	11
1.3. Qarışdırma maşınlarının hissələri ilə tanışlıq.....	14
<b>II FƏSİL. QARIŞDIRICI MAŞINLAR.....</b>	<b>18</b>
2.1. Qarışdırma maşınlarının təsnifatı.....	18
2.2. Qarışdırma maşınlarının sənaye hesablamaları.....	23
2.3. Qarışdırıcı maşınların başlıq ölçüsünə görə təsnifatı və digər parametrlərinin müəyyən olunması.....	36
<b>III FƏSİL. QARIŞDIRICININ ƏSAS KONSTRÜKTİV ELEMETLƏRİNİN TƏDQİQİ.....</b>	<b>67</b>
3.1. Qarışdırıcı maşınların konstruksiyası ilə tanış olmaq.....	67
3.2. Qarışdırıcı maşınların əmək göstəricilərinə görə iş prinsipinin təyini.....	76
3.3. Qarışdırıcının qarışdırma prosesinin müxtəlif iş rejimində sərf etdiyi enerji miqdarının təyini.....	81
<b>Nəticə.....</b>	<b>85</b>
<b>İstifadə olunmuş ədəbiyyat.....</b>	<b>87</b>

## GİRİŞ

**Mövzunun aktuallığı.** Texnologiya yunan sözü olub, “techne” –sənət, ustalıq, bacarıq və “logos” – təlim, bilik, elm sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu, istehsal prosesində hazır məhsul almaq üçün işlədilən xammal, yarımfabrikat və ya yardımçı materialların emalı, hazırlanması, aqreqat halının, xassələrinin, formasının dəyişdirilməsi metodlarının cəmi, həmçinin xammal, yarımfabrikat və ya yardımçı materiallara müvafiq istehsal alətləri ilə təsir göstərmə üsulları haqqında elmdır. Texnologiyanın işlənib hazırlanması istehsal sahələri üzrə həyata keçirilir. Texnika inkişaf etdikcə daim müxtəlif istehsal texnologiyaları yeniləşdirilir və dəyişdirilir.

Bir elm kimi, texnologiyalar daha təsirli və iqtisadi cəhətdən səmərəli istehsal prosesləri müəyyən etmək və onlardan biri elm və istehsalatda istifadə etmək məqsədi ilə fiziki, kimyəvi, mexaniki və digər qanuna uyğunluqlarını aşkara çıxarmaq məsələlərini öyrənir.

Yeni işlənmiş standartların, texniki şərtlərin və texnoloji təlimatların istehsal proseslərinə tətbiq olunması, texnoloji, biokimyəvi və mikrobioloji nəzarət üsullarının təkmilləşdirilməsi istehsal edilən hazır qida məhsullarının keyfiyyət göstəricilərinin və qidalıq dəyərinin yüksəldilməsini, onların korlanmadan uzun müddət ərzində saxlanılmasını şərtləndirən əsas amillərdən hesab edilir. Bu amilləri eyni zamanda xammalın və köməkçi materialların rasional istifadəsinə və qida məhsulları istehsalının inkişaf tempinin yüksəldilməsinə də əhəmiyyətli dərəcədə daha müsbət təsir göstərir.

Qida məhsulları istehsalından hansı məhsulların keyfiyyət göstəricilərinin yüksəldilməsi, istehsalın bütün mərhələlərində, xammalların və hazır məhsulların daşınmasında, saxlanılmasında və realizə edilməsi zamanı məhsul itkilərinin aradan qaldırılması, emal müəssisələrinin xammal bazarlarına yaxınlaşdırmaqla yerləşdirilməsinin təkmilləşdirilməsi, az tullantılı və ya tullantısız texnologiyaların biotexnoloji emal üsullarından istifadə etməklə milli istehsalata, daha geniş tətbiq olunması, xammal və istehsal olunmuş, hazır məhsulların daşınması və saxlanmasının yaxşı təşkil edilməsi qida sənayesi mütəxəssisləri qarşısında duran

və bu həlli vacib sayılan tapşırıqlardandır.

Qarşıya qoyulan bu tapşırıqların yerinə yetirilməsi üçün qida sənayesinin ayrı-ayrı sahələrinin yüksək məhsuldarlıqlı müasir texnoloji avadanlıqlar və yeni istehsal texnologiyaları ilə təmin etmək, tullantısız texnologiyaların tətbiqini, müasir texniki və texnoloji tələblərə cavab verən xammal və hazır məhsul anbarlarının tikilməsi həyata keçirmək nəzərdə tutulmuşdur ki, bu da qida məhsullarının istehsal tempini artırmağa, keyfiyyət göstəriciləri tələb edilən həddədək yüksəltməyə, itki və tullantıların miqdarının minimum səviyyəyədək azaltmağa və əhalinin yüksək keyfiyyətli qida məhsullarına olan durmadan artan təlabatını təmin etməyə imkan verəcəkdir. Bu işlərin həyata keçirilməsi, insanların sağlamlığının müdafiə edilməsinə xidmət göstərəcəkdir.

Müasir dövrdə qida məhsulları istehsali ilə məşğul olan sənaye müəssisələrindən istehsalın strukturu və xarakteri dəyişməkdə, Yeni texnoloji axın xətlərinin tətbiqindən böyük üstünlük verilir. Yeni texnoloji proseslərlə yanaşır, müasir yüksək mənsuldarlıqlı texnoloji avadanlıqların tətbiqi geniş vüsət almış, habelə istehsal proseslərinin kompleks avtomatlaşdırılması və kompüterləşməsinə diqqəti artmışdır.

Son illər sənayenin qida məhsullarının emal texnologiyası sahəsində müxtəlif yeni nailiyyətlər əldə olunmuş, həmçinin yeni texnika və texnologiyaları özündə əks etdirən yeni emal müəssisələri tikilmiş və tikilmişdir.

Polimer materiallarının emalı zamanı müxtəlif qarışdırıcı maşın və avadanlıqlar tətbiq edilir.

Texnoloji təyinatına görə qarışdicilar maye sistemlərin səpələnən materialların və özlü plastik kütlələrin qarışdırılması üçün maşınlara bölünürlər.

Maye Nyuton sistemlərin qarışdırılması üçün pnevmatik, hidravlik, mexaniki üsullardan istifadə edilir Qarışmanın pnevmatik üsulunun mahiyyəti hava və ya digər qaz axının maye payından buraxılmasına əsaslanır. Hidravlik qarışma mayeni aparat həmçinin bir hissəsindən vuran və təziq altında digər hissəsinə verən mərkəzdən-qaćma nasosunun köməyi ilə mayeni dövr etdirməklə və həmçinin mayenin burulğanlı axını zamanı onun borulu kəmərlərində qarışdırılması ilə

həyata keçirilir. Mayelərin qarışdırılmasının mexaniki üsulu daha geniş yayılmışdır. Bu vaxt adətən içərisində maye olan çənlər mayenin müxtəlif istiqamətlərdə qarışdırılmasını təmin edən müxtəlif quruluşlarla təchiz edilirlər. Qarışdırıcı quruluşlar pərli, çərçivəli, properllerli, turbinli və başqa formalarda olurlar.

**Tədqiqatın predmeti və obyekti:** “Plastik(xəmir şəkilli) və maye qida məhsullarını qarışdırmaq üçün maşınların konstruksiyasının analizi” adlı disertasiya işinin obyekti plastik və xəmir şəkilli qida məhsullarını qarışdırmaq üçün lazım olan qarışdırıcı və çalma maşınlarıdır. Predmenti isə həmin maşınların konstruksiasının və hissələrinin analizidir.

**Tədqiqatın əsas məqsədi və vəzifələri:** Plastik(xəmir şəkilli) və maye qida məhsullarını qarışdırmaq üçün maşınların konstruksiyalarının analizi tədqiqatın əsas məqsədidir. Bu məqsədin həyata keçirilməsi üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:

- ✓ Qarışdırma texnologiyasının nəzəri əsaslarını araşdırmaq
- ✓ Qarışdırıcı və çalma maşınlarının növlərini tədqiq etmək
- ✓ Qarışdırıcı və çalma maşınlarının təsnifatını göstərmək
- ✓ Qarışdırıcı və çalma maşınlarının konstruksiyalarının müqayisəsi və analizini aparmaq
- ✓ Qarışdırıcı və çalma maşınlarından bir neçəsinin hesabatını vermək
- ✓ Müxtəlif konstruksiyalı qarışdırıcı və çalma maşınlarının texniki-iqtisadi göstəricilərini analiz etmək
- ✓ İqtisadi cəhətdən ən effektiv qarışdırıcı və çalma maşın konstruksiyasını müəyyən etmək

**Tədqiqatın informasiya bazası və işlənməsi metodları:** Plastik(xəmir şəkilli) və maye qida istehsalı maşınlarının öyrənilməsi ilə məşğul olan alimlərin elmi əsərləri, tədqiqatları, bu sahədə dərc edilmiş dərslik və dərs vəsaitləritədqıqatın informasiya bazasını təşkil edir.

Dissertasiya işində təhlil, müqayisə, sistemli yanaşma metodlarından istifadə edilmişdir.

**Tədqiqatın elmi yeniliyi:** Elmi yenilik ondan ibarətdir ki, yeyinti sənayesi və qida mühəndisliyi qarşısında duran əsas vəzifələrdən biri, yüksək texnologiyalı avadanlıqların yaradılması, qabaqcıl texnologiyadan istifadə edərək əmək məhsuldarlığını əhəmiyyətli dərəcədə artırmaq, ətraf mühitə mənfi təsirləri azaltmaq və xammal, yanacaq, enerji və maddi ehtiyatların saxlanmasına kömək etməkdir.

**Tədqiqatın praktiki əhəmiyyəti:** İşin praktiki əhəmiyyəti ondan ibarətdir ki, tədqiqatın nəticələrindən qida məhsullarını hazırlayan maşınların öyrənilməsi, habelə bu məhsulların istehsalında ən optimal maşınların seçilməsindən ibarətdir.

**Dissertasiya isinin strukturu:** Disertasiya işi giriş, 3 fəsil, 9 yarımfəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.

## I FƏSİL. MADDƏLƏRİN QARIŞDIRILMASI

### 1.1. Plastik(xəmir şəkilli) və maye qida məhsullarını qarışdırılması

Modern sənayedə axıcı,maye, və plastik materialların tərkiblərinineyni anda qarışması (bölüsdürülməsi),o cümlədən, biokimyəvi proseslərin və istilik mübadiləsininintensivləşməsində ən geniş istifadə edilən üsullardan biri də qarışdırmadır.Biokimyəvi proseslərin məğzində dayanan və həllədici təsirə malik olan qarışdırmaanında prosesin sürəti, qarşılıqlılıtsirdə olan hissəciklərin axınınvəsəthinin türbulentliyi kifayət qədər artır. Bu axının türbulentliyi sərhəd qatının ümumi qalınlığında bir azalmaya, qarşılıqlı təsir fazası səthində isə mütəadi olaraq yenilənmə və artıma səbəbolur.

Bir qayda olaraq, belə təfsir edilir ki, qarışdırıcı qurğuların başlıca göstəriciləri onların effektivliyi və qarışdırma intensivliyidir. Qarışdırıcı qurğunun effektivliyi və ya məhsuldarlığı aparılan qarışdırma prosesinin keyfiyyəti, intensivliyi və ya mütəmadiliyi isə texnoloji gözlənilən nəticənin əldə edilmə müddəti ilə müəyyən edilir. Qarışdırıcının intensivliyi, prosesin bəlli zaman kəsiyində qurğunun işçi orqanın hərəki-fırlanma tezliyi ilə də, həmçinin, ifadə oluna bilər. Belə hesab edilir ki, qarışdırma prosesinin məhsuldarlığı və ya səmərəliliyi qarışdırma zamanı arzuolunan effektə olduqca qısa müddətə nail olmaqla təyin edilir. Qida sənayesində geniş yayılmış üsullardan biri də maye mühitdə qarışdırmadır. Belə ki, hansı mühitin maye ilə qarışmasından asılı olmayaraq, adətən və ya bir qayda olaraq, mexaniki və pnevmatik qarışdırma üsullarından istifadə edilir. Spesifik olaraq izah etmək istəsək; mexaniki üsula müxtəlif konstruksiyalı qarışdırıcıların işi, pnevmatik üsula isə təsirsiz qazla və ya sıxılmış hava ilə yüksək təzyiqlə qarışdırma aid edilir. Pnevmatik üsulda təsirsiz qaz və ya sıxılmış hava nasosla ucluğa verilərək borularda qarışma prosesi aparılır. Mexaniki üsulla qarışdırılma müxtəlif konstruksiyalı (pərli, propellerşəkilli, turbinli və lövbərşəkilli qarışdırıcısı olan) qarışdırıcılarda aparılır. Hərəkəti mexaniki və ya elektromaqnit titrəyicisindən alan və irəli – geri hərəkət edən qarışdırıcı da mövcuddur. Bir texnologiya olaraq, qarışdırma texnikasında başlıca

məsələ qarışdırıcının müəyyən ölçülü işçi orqanının müəyyən fiziki xassəli mayedə firladılmasına sərf edilən elektrik enerjisinin miqdarının təyinatıdır.

Fizika qanunu olaraq, maddənin aqreqat hələ, xarici mexaniki qüvvənin təsiri altında onun öz formasını saxlamaq, yaxud dəyişmək qabiliyyəti ilə müəyyən olunur. Belə məlumdur ki, kiçik molekullu birləşmələrin üç aqreqat hələ – qaz, maye və bərk hələ mövcuddur.

Kirstal fazahalı üçün atom və molekulların yerləşməsində üç istiqamətli uzaq tərtibin olması xarakterdir. Uzaq tərtib deyildikdə, adəətn, molekulların ölçülərindən yüz və min dəfələrlə böyük məsafələrdən gözlənilən tərtibat nəzərdə tutulur.

Maye faza halında, bir qayda olaraq, kristal qəfəs yoxdur və bəzən bu hala amorf hal da deyilir. Amorf halda molekulların sadəcə qonşuluğunda olan digər molekullar nizamlanmaya malikdirlər, daha uzaq məsafələrdəysə buna bənzəyən nizamlanma yoxdur. Ərimə temperaturundan yüksək temperaturlarda bütün maddələr və bərk halda olan amorf maddələr (silikiat şüşəsi) maye faza-halında olurlar.

Qaz faza halındaisə molekulların yerləşməsində heç bir nizamlanma mövcud deyil.

Polimerlərin hansı faza halına aid edilməsi, bir qayda olaraq, onun daxili ilə, yəni makromolekulların qarşılıqlı yerləşmə xarakteri ilə müəyyən olunur. Bu zaman nizamlanmanın yaxın və uzaqtərtibli olması nəzərə alınmalıdır.

Polimerlərdə iki növ struktur vahidləri vardır: zvenollar və zəncirlər. Məhz bu səbəbdən yaxın və uzaq tərtibli nizamlanmanı nəzərdən keçirərkən, bu nizamlanmanın hansı struktur vahidləri hesabına yarandığını müəyyənləşdirmək lazımdır.

Qida texnologiyası prosesləri aşağıdakı kimi 5 əsas qrupa bölünür:

1. Mexaniki proseslər. Mexaniki proseslər və bərk materialların emalı ilə sıx əlaqədardır və onlara aşağıdakı qeyd olunanlar aid edilir: materialların yerdəyişməsi xirdalama, sortlaşdırma, dozalaşdırma, dənəvər materialların qarışdırılması və preslənməsi.

Mexaniki proseslərin hərəkətverici qüvvəsi mexaniki təzyiq qüvvəsi və ya mərkəzdənqəçmə qüvvəsidir.

2. Hidromexaniki proseslər. Bu proseslərdən qazların məhlulların, hətta qeyri-bircins sistemlərin (suspenziyalar, emulsiyalar) emal prosesləri aid edilir. Hidromexaniki proseslər məhlulların və qazların yerdəyişdirilməsi, məhlulların və plastik kütlələrin qarışdırılması, eyni zamanda qeyri-bircins məhlulu və qazvari sistemlərin ayrılması (Durulma, filtrləmə, sentrifuqalama, qazların tozlardan təmizlənməsi) kimi prosesləri əks etdirir.

Hidromexaniki proseslərin hərəkətverici qüvvəsi hidrostatiki və hidrodinamiki təzyiq qüvvəsi və ya mərkəzdənqəçmə qüvvəsidir.

3. İstilik mübadiləsi prosesləri. Bu proseslər istilik mübadiləsi ilə, yəni istiliyin bir maddədən digərinə keçməsi ilə əlaqədardır. Onlara qızdırma və soyutma, aqreqat halının dəyişməsi ilə nəticələnən proseslər, buxarlandırma, kondensləşdirmə, ərimə və bərkimə prosesləri aid edilir.

İstilik mübadiləsi proseslərinin hərəkətverici qüvvəsi, qarşılıqlı əlaqədə olan tərəflərin temperatur fərqidir.

4. Kütlə mübadiləsi prosesləri. Bu növ proseslər kütlənin diffuziya yolu ilə bir fazadan digərinə keçməsi ilə şərtlənir. Bu proseslərdə həllolma və kristallaşdırma (maddələrin bərk fazadan maye fazaya və ya əksinə keçməsi), ekstraksiya (maddənin bir maye fazadan digərinə keçməsi) buxarlandırma və kommunistləşdirmə (maddənin maye fazadan qaz fazasının və ya əksinə keçməsi) sublimasiya (maddənin maye fazaya keçmədən birbaşa bərk fazaya keçməsi) aid edilir.

Kütlə mübadiləsi proseslərinin hərəkətverici qüvvəsi qarşılıqlı əlaqədə olan fazalarından mübadilə olunan maddənin qatlıq fərqidir.

5. Kimyəvi və biokimyəvi proseslər. Bu qrup proseslər maddələrin kimyəvi çevrilməsi və yeni maddələrin alınması ilə əlaqədardır. Onlara qıcqırtma və kimyəvi sintez prosesləri sintetik vitaminlərin alınması və digər proseslərə aid edilir.

Bəzi proseslər məsələn, kristallaşdırma və buxarlandırma, həm istilik və həm

də kütlə mübadiləsi, prosesləri qrupuna daxildir. Bu proseslər eyni vaxtda həm istilik həm də kütlə mübadiləsi ilə müşayiət olunur. Belə prosesləri müxtəlif qruplara yalnız prosesin ayrıca qrup kimi baxıldığı anda aid edilər (istilik və ya kütlə mübadiləsi proseslərinə baxılan anlarda).

Ümumiyyətlə, qida texnologiyası prosesləri fasıləli, fasılısiz və kombinə edilmiş olmaqla, 3 qrupa bölünür. Fasıləli proseslərdə xammal aparata yüklənir və emal edilir, hazır məhsulu isə aparatdan boşaldılır. Bu dövrdə verilən xammalın yeni porsiyasının doldurulmasından sonra təzədən davam etdirilir. Fasıləli proses biri aparatdan müxtəlif vaxt intervallarında baş verməklə, ayrı-ayrı mərhələlərdən təşkil olunur. Aparatın hər zonasında, onun müxtəlif iş dövrlərində prosesin istilik, təziq, qatılıq və digər parametrləri dəfələrlə dəyişilir.

Fasılısiz proses zamanı xammal aparata fasılısiz daxil olub və emal edilir və hazır məhsul fasılısiz olaraq oradan boşaldılır. Aparatın hər bir zonasında prosesin parametrləri dəyişilməz qalır. Fasılə aparatlardan fərqli olaraq fasılısiz aparatlar yüksək məhsuldarlıq və kiçik qabarit ölçülərinə malik olur.

Kombinə edilmiş prosesləri zamanı qurğularda bir sıra aparatlar fasılısiz digərləri isə fasılə ilə işləyir.

Bərk səpələnən (tozşəkilli) materialların qarışdırılması üçün pnevmatik, qravitasiya və mexaniki üsullardan istifadə edilir. Pnevmatik qarışma havanın və ya qazın qarışdırılan toz laylarının arasından buraxılmasından ibarətdir. Qravitasiya qarışması müxtəlif mexaniki qurğular vasitəsilə həyata keçirilir. Onların köməyi ilə bərk səpələnən material mürəkkəb trayektoriya çizmaqla müəyyən hündürlüyə qalxır və ağırlıq qüvvəsinin təsiri altında aşağı düşür. Səpələnən materialların mexaniki qarışdırılması zamanı onların mürəkkəb intensiv hərəkəti qarışdırıcı quruluşların məsələn, tnekli qarışsırıcıılarda fırlanması hesabına baş verir.

Qeyri-Nyuton sistemlərin reaktoplastlar, termoplastlar, elastomerlər qarışdırılması üçün komponentlərin mürəkkəb intensiv qarışdırılmasını təmin edən müxtəlif mexaniki quruluşlardan istifadə edilir. Belə quruluşlara vallı və vintli

maşınlar, diskli plastikatorlar, rotorlu qarışdırıcılar və başqa avadanlıqlar aiddir. Qarışdırıcılarda proses fasıləli ya fasılısız olur.

Mexniki qarışıqların keyfiyyətini müxtəlif tərkiblilik əmsalının köməyilə daha sadə qiymətləndirmək olar.

## **1.2. Maddələrin həll olma və qarışma sürətinə təsir edən faktorlar**

Polimerilərin həll olunmasına bir sıra olduqca fərqli amillər təsir göstərə bilir. Polimer və həllədicinin təbiəti, makromalekulun sahib olduğu çeviklik, polimerin orta malekul kütləsi, makromalekulun həndəsi forma və ya strukturu və temaperatur polimerlərin həll olmasına təsir göstərən başlıca amillərdən hesab olunur.

Digər tərəfdən, kiçik malekullu birləşmələr üçün keçərli olan «oxşar-oxşarda həll olunur» qaydası polimerrər üçün də xarakterik hesab oluna bilir. Və bu «bənzərlik» ilk növbədə həllədici ilə polimer makromalekulunun polyarlıq dərəcəsinə istinad edir. Belə ki, əgər həllədici malekulları və makramolekul zvenolarının polyyarlığı yaxındırsa, o zaman polymer həllədici daxilində şişir və həllolunma baş verir. Poliyarlıq arasında fərq artdığı müddətcə polmerin həllədici ilə qarışması getdikcə mürəkkəbləşir və həllolunma məhdudlaşır.

Misal üçün, poliyar palimerlər olan sellüloza və ya polivnili spirti su içərisində və ya spirtdə şisib həll olunduğu halda, qeyri-poliyar həllədiciilər ilə (benzin, karbonhidrogenlər) qarışmayırlar. Qeyri-poliyar palimerlər (palizopren, palibutadien) poliyar həllədiciilərdə həll olunmayıb, qeyri-polyar həledicilərdə şişir və həll olunurlar.

Makromalekulun çeviyiliyi polmerin həll olunmasına təsir edən başlıca faktorlardandır. Çox rahatlıqla bir-birindən ayrılan zirəkvə çevikmakromallekullar böyük sürətlə həllədici malekulları arasına diffuziya olunur.

Keyfiyyət problemi müasir dövrdə qida məhsulları istehsalı zamanı 1-ci dərəcəli əhəmiyyət kəsb edir. Hazırda məhsulların keyfiyyəti Dövlət Standartı ilə, yəni QOST-larla nizamlanır. Dövlət Standartı ilə məhsulun keyfiyyəti, terminoloji

baxımdan aşağıdakı kimi başa düşülür: məhsulun keyfiyyəti, onun təyinatına müvafiq müəyyən edilmiş tələbatı təmin etmək, yararlılığı ilə şərtlənən xüsusiyyətlərin məcmuyudur.

Keyfiyyət anlayışı mütləq məna kəsb etməyib, nisbi məna daşıyır. Təyinatından asılı olaraq eyni bir məhsul müxtəlif keyfiyyətə malik ola bilər, məsələn, az miqdarda zülali birləşmələrə və nisbətən qara rəngə malik olan bugda unu, çörəkbişirmə sənayesi üçün pis keyfiyyətli peçeniyə istehsalı üçün isə çox yüksək keyfiyyətli sayılır. “Keyfiyyət” anlayışı hər şeydən əvvəl qida məhsullarının əmtəə və ya əmtəə-istehlak xüsusiyyətlərinin qiymətləndirilməsində istifadə edilir. Qida məhsullarının əmtəə- istehlak cəhətlərindən təyin edən göstəricilərin (fiziki, kimyəvi, texnoloji və sair. )cəmi keyfiyyətin səviyyəsini (ekstra, əla, birinci, ikinci, üçüncü) xarakterizə edir.

Məhsulların qidalıq dəyəri, onların keyfiyyətliliyi, bioloji dəyəri, enerji qabiliyyəti, orqanoleptik və fizioloji xassələri ilə xarakterizə olunur.

Elə məhsullar keyfiyyətli hesab edilir ki, onların tərkibində insan orqanizmi üçün zərərli sayılan (ağır metalların duzları, zərərli maddələri, alkoloidlər, qlikozidlər toksinlər və sair.) maddələr və kənar qatışqların olmasın. Qida məhsullarında patogen (xəstəlik törədən )mikrorqanizmlər, kif göbələkləri, zərərvericilər, həmçinin kimi invazion xəstəliklərin törətdiciləri olmamalıdır. Göstərilən şərtləri təmin edən qida məhsulları keyfiyyətli məhsullar hesab edilə bilər.

Enerji dəyəri, qida məhsulun tərkibində mövcud olan yağların faizlə miqdarının 37,7 rəqəminə, zülalların faizlə miqdarının 16,7 rəqəminə və şəkərlərin faizlə miqdarının 15,7 rəqəminə Olan hasillərin cəmi ilə xarakterizə edilir. Alınmış nəticə “coul” və ya “kilokalori” vahidi ilə ölçülür və 100 qram məhsul tərənnüm edir.

Orqanoleptik (sensor) dəyər insanın hiss üzvləri tərəfindən təyin edilən göstəricilərlə, yəni xarici görünüş (forma), konsistensiya(bərklik), rəng, dad və iy göstəriciləri ilə xarakterizə olunur. Məhsulların sensor dəyəri onların həzm olunması ilə sıx əlaqədardır.

Ən vacib sensor göstərici məhsulun dadı hesab edilir. Kifayət qədər çox miqdarda aromatik (ətirli) maddələrə və vacib üzvi turşulara, universal kimyəvi tərkibə malik qida məhsulları öz yüksək dad göstəriciləri ilə üstünlük təşkil edirlər. Tərkibində oxlu miqdarda parçalanmış üzvi birləşmələr olan qida məhsulları isə, daha zəif dad göstəricilərinə malik olur.

Qida məhsullarının fizioloji dəyəri onların tərkibində insan orqanizmində əsas maddələr mübadiləsi proseslərinin baş verməsi üçün vacib sayılan faydalı komponentlərin mövcudluğu ilə şərtlənir.

Qida məhsullarının kimyəvi tərkibi, onların dəyərliliyinin əsas göstəricisidir. Qida məhsullarından zülallar, yağlar və şəkər arasındaki orta fizioloji nisbət norması 1:1:4 nisbəti ilə təyin olunur ki, bu normada günlük tam qida rasionuna müvafiqdir.

Qida məhsulların bioloji dəyəri onların tərkibindəki orqanizm tərəfindən mənimşənilən mineral maddələrin vacib yağ turşularının, əvəzedilməz aminturşularının və vitaminlərin balanslaşdırılmış miqdarı ilə şərtlənir. Təbiətdə elə bir qida məhsulu yoxdur ki, bu qidanın yuxarıda sayılan bütün komponentləri orqanizm üçün tələb edilən miqdarda malik olsun. Məhs buna görə də günlük qida rasionu, bu komponentlərə görə, balanslaşdırılır.

Bu qida məhsullarının keyfiyyətinə ətraf mühitin və istehsal texnologiyasının müxtəlif amillər əhəmiyyətli dərəcədə təsir göstərir. Bu amillərdən ən vacibləri xammalın növü və keyfiyyəti, istehsal şəraiti və emal üsulu, hazır məhsul qablaşdırılan taranın növü, hazır məhsulun nəqli və saxlanılma şərtləridir.

Qida məhsulları istehsali, xammallara göstərilən müxtəlif texnoloji əməliyyatların təsiri ilə sıx əlaqədardır ki, bu əməliyyatlar da məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına və mənimşənilməsinin asanlaşdırılmasına xidmət edir. Göstərilən bu məqsədin həyata keçirilməsi xidmət personalının təcrübəsi və ustalığından, müəssisənin texniki təchizatından, istehsalın texniki səviyyəsindən, onun sanitar- texniki vəziyyətindən və digər amillərdən asılıdır. Hazır məhsulun keyfiyyətinə təsir edən amillərdən biri də onun saxlanma şəraiti və saxlanma

rejimidir. Hazır məhsulun saxlanması optimal seçimin və şəraitinin pozulması onun keyfiyyət göstəricilərinin pisləşməsi ilə nəticələnir.

Keyfiyyətin kondisiyası( norması). Qida məhsullarının keyfiyyəti olduqca müxtəlifdir. Buna görə də nəinki keyfiyyətin normallaşdırılması,həm də verilmiş, növ məhsul üçün hər hansı əsas həddin təyin edilmisi və bu həddə görə də verilmiş məhsulun fərqləndirilə bilməsi xüsusilə vacibdir.

Dövlət kondisiyası ayrı-ayrı sənaye sahələrində istifadə edilən xammalara qoyulan tələblər barədə təsəvvür yaradır.

Eksport kondisiyası dünya bazarından malların keyfiyyətlərinə olan əsas tələbləri nəzərə alır.

### **1.3. Qarışdırma maşınlarının hissələri ilə tanışlıq**

Qida məhsullarının mexaniki emalında istifadə olunan texnoloji maşınları öyrənmək üçün ilk növbədə onların quruluşunu və hissələrinin funksional təyinatlarını bilmək lazımdır. Müasir texnoloji maşınlar bütöv bir gövdədə və çatıda quraşdırılmış hərəkəti mənbəyindən, ötürücü və icraedici mexanizmlərdən, həmçinin tənzimləmə,idarəetmə, mühafizə qurğularından ibarətdir.

Hərəkət mənbəyi texnoloji maşınların icraedici mexanizmlərinin işlək üzvlərini hərəkətə gətirmək üçün təyin edilmişdir. Qida emalı müəssisələrinin texnoloji maşınlarda əsasən hərəkət mənbəyi kimi asinxron elektirk mühərriklərdən istifadə edilir.

Ötürücü mexanizmlər hərəkət mənbəyindən icraedici mexanizmin işlək üzvlərinə hərəkətin verilməsi üçün təyin edilmişdir və onların kinematik sxemi icraedici mexanizmlərin işlək üzvlərinin hərəkətindən, həmçinin sürətindən asılıdır. Emal müəssisələrinin texnoloji maşınlarda ötürücü mexanizmlər başlıca olaraq 3 müxtəlif konstruktiv tərtibatda hazırlanılır.

1.Öturmə qurğusu ayrıca gövdədə və yaxud çatıdan ibarətdir. Bu halda belə öturmə qurğuları təyinatından asılı olaraq istənilən maşından istifadə edilə bilər. Buna reduktorları, multiplikatorları, sürətlər qutusunu və s. Misal göstərmək olar.

2.Öturmə qurğusu ümumi çatıda hərəkət mənbəyi ilə birləşdirilmişdir. Belə qurğu inteqal adlanır.

3.Öturmə qurğusu ümumi çatıda hərəkət mənbəyi ilə idarəedici mexanizm ilə birləşdirilmişdir. Bu cür konstruktiv tərtibat ümumilikdə texnoloji maşını təşkil edir.

İcraedici mexanizm maşının işlək üzvünün hərəkətə gətirmək üçün təyin edilmişdir. Mexanizm aparılan işlək üzvləri bərkidilir, aparan bənd isə intiqal mexanizmlə birləşdirilir.

Verilmiş texnoloji proseslərə uyğun olaraq maşının işlək üzvü emal olunan məhsula bilavasitə təsir edir. Əksər hallarda texnoloji proses maşınlarda bir neçə işlək üzvlərlə həyata keçirilir və onların hər biri müəyyən əməliyyatı yerinə yetirir. Belə maşınlar bir işlək üzvə malik olan sadə maşınlardan mürəkkəbliyi ilə fərqlənirlər.

İcraedici mexanizmlər işlək üzvlərin iş şəraiti ilə xarakterizə olunurlar. Belə ki, fasiləsiz işləyən idarəedici mexanizmlərdə bütün hərəkət tsiklin müəyyən hissəsində işlək üzv emal olunan məhsulla təmasda olur, tsiklin yerdə qalan hissəsində mexanizmin işlək üzvü boş gediş vəziyyətini alır.

İdarəetmə mexanizmləri maşının işə salınmasını və dayandırılmasını , həmçinin istismarı zamanı ona nəzarət edilməsini həyata keçirilir. Tənzimləmə mexanizmi maşının verilmiş iş rejimini gətirilməsinə xidmət edir., mühafizə mexanizmi isə maşının düzgün işə qoşulmamasının aradan qaldırılmasında istifadə edilir.

Yeyinti istehsalının hər bir sahəsində, o cümlədən iaşə müəssisələrində tətbiq olunan texnoloji avadanlıqlar olduqca müxtəlifdir. Bu avadanlıqları eyni olan bir sıra əlamətlərinə görə aşağıdakı kimi təsnifləşdirmək olar;

emal olunan məhsula təsirin xarakteri ;

işçi tsiklin quruluşu;

avtomatlaşdırma dərəcəsi;

funksional təyinatı.

Məhsula təsirin xarakterinə görə bütün texnoloji avadanlıqları 2 qrupa bölmək olar: maşın və aparatlara.

Maşınlarda məhsul mexaniki təsirlərə məruz qalır. Bu zaman məhsul özünün əvvəlki formasını, ölçülərini, bircinsliliyini, özlüyünü və s. kimi oxşar parametrlərini dəyişir. Aparatlarda isə məhsul istilik, kimyəvi, elektrik və s. təsirlərin nəticəsində fiziki-kimyəvi, bioloji xassələri, həmçinin onun aqreqat təsiri dəyişir.

Maşınlar işçi tsiklinin quruluşuna görə iki qrupa ayrılırlar:

a) Fasiləli işləyən maşınlar;

b) Fasiləsiz işləyən maşınlar;

Fasiləli işləyən maşınlarda emal olunacaq məhsul müəyyən edilmiş müddət ərzində təsirə məruz qalır və həmin müddət başa çatdıqda həmin məhsul maşından xaric edilir. Bundan sonra texnoloji proses yenidən dövrü olaraq təkrar edilir. Belə maşınlarda işlək üzvlərin iş rejimi tsikli ərzində fasiləsiz olaraq dəyişir və bu qrup maşınlar I sinifə aid edilir. Emal müəssisələrində I sinifə daxil olan maşınlara kartoftəmizləyən, xəmiryoğuran, çalma və s. maşınları misal göstərmək olar.

Fasiləsiz işləyən maşınlar öz növbəsində II, III, IV siniflərinə ayrılmakla, emal olunan məhsulun həmin sinif maşınlarına verilməsi və hazır məhsulun boşaldılması eyni vaxtda baş verir.

Bu maşınların işlək üzvləri sabit iş şəraitində işləyirlər. Avtomatlaşdırma dərəcəsinə görə texnoloji maşınlar üç qrupa bölünürlər.

a) Avtomatlaşdırılmamış maşınlar;

b) Yarıavtomatlaşdırılmış maşınlar;

c) Avtomatlaşdırılmış maşınlar.

Avtomatlaşdırılmamış maşınlarda mehsulun işlek kameraya verilmesi, emal olunmuş mehsulun maşından xaric edilmesi, məhsulun hazırlanma keyfiyyətinə nezarət və bir neçə texnoloji əməliyyatlar maşına qulluq eden heyət tərefindən həyata keçirilir.

Yarımavtomatlaşdırılmış maşınlarda əsas texnoloji proseslər maşınla görüldüyü halda, əl ilə yalnız köməkçi əməliyyatlar yerinə yetirilir.

Avtomatlaşdırılmış texnoloji maşınlarda istər əsas, istərsədə köməkçi əməliyyatlar maşınla həyata keçirilir.

Funksional təyinatından asılı olaaq texnoloji avadanlıqları aşağıdakı qruplara bölmək olar:

- I. Yuma avadanlıqları - yeməkxana və mətbəx qablarının, tərəvəzlərin yuyulması üçün maşınlar .
- II. Çeşidləmə - kolibirləmə avadanlıqları - dənəvər məhsulların ələnməsi, kolibirlənməsi və çəşidlənməsi üçün maşınlar.
- III. Təmizlənmə avadanlıqları - meyvəköklülərin qabağının, balığın pulcuqlarının təmizlənməsi üçün maşınlar.
- IV. Xırdalama-kəsmə avadanlıqları - yeyinti məhsullarının üydülməsi, parçalanması, doğrulılması üçün maşınlar.
- V. Dozalaşdırma - formalaşdırma avadanlıqları - məhsulun kütləsinə görə paylara bölünməsi və ona müəyyən forma verilməsi üçün maşınlar.

## **II FƏSİL. QARIŞDIRICI MAŞINLAR**

### **2.1. Qarışdırma maşınlarının təsnifatı**

Müxtəlif xörəklərin və qənnadı məlumatların hazırlanmasında qarışdırma prosesində ticarət və iaşə müəssələrində geniş istifadə edilir. O, cümlədən yeyinti istehsalının müxtəlif sahələrində bir çox proseslərin insevləşdirilməsində mühüm rol oynayır.

Mexaniki üsulla qarışdırma prosesində qarışdırıcılar (kürək,propeller, turbin və s.) üfüqi, maili və şaquli müstəvilərdə hərəkət etməklə məhsul hissələrini müxtəlif istiqamətlərdə dəfələrlə yerdəyişməsini təmin edir. Bu zaman texnoloji tələblərdən asılı olaraq məhsul komponenetləri ilk fiziki xassələrini saxlamaqla (məsələn,bsalat və vneqredlərin hazırlanmasında) qarışdırılır və yaxud qarışdırma biokimyəvi, kolloid kimi proseslərin (məsələn, xəmir kütləsinin alınmasında, qənnadı qarışığının çalınması və s.) baş verməsi ilə həyata keçirilir.

Göstərilən texnoloji əməliyyatların həyata keçirilməsində istifadə olunan müxtəlif konstruksiyalı maşın və mexanizmləri 3 əsas qrupa bölmək olar:

- qiyməqarışdırma avadanlıqları;
- xəmiryoğuran maşınları
- çalma maşınları

Emal müəssisələrində tətbiq olunan qiyməqarışdırıran avadanlıqlar kürəkli və barabanlı olmaqla 2 əsas qrupa ayrılırlar. MC8-150, MBП-II-1, MC4-7-8-20, brabanlı avadanlığı MC25-200 tipli maşınlar daxildir.


Bu maşınlarda qarışdırılma keyfiyyəti ilk növbədə proses nəticəsində alınmış məhsul kütləsinin bircinslilik dərəcəsi ilə xarakterizə edilir. Bircinslilik dərəcəsi komponentlərin orta miqdarının  $\Delta B$  əsas məhsulda verilmiş komponentlərin qatılığına  $B_0$  olan nisbəti başa düşülür və aşağıdakı ifadə ilə təyin edilir.

$$X = \frac{\Delta B}{B_0} \cdot 100 \quad (2.1)$$

(2.1.) ifadəsi qarışdırma prosesində komponentlərin ümumi kütlə üzrə

bərabər paylanmasıının xarakterizə edir və qiyməti nə qədər az olarsa qarışdırma bir o qədər səmərəli hesab olunur.

MC 8-150 qiyməqarışdırı. Qiyməqarışdırı (şəkil 2.1.) işlək üzvlərdən və məhsulun emalı üçün kameradan ibarətdir. Kamera 3 üfüqi şəkildə yerləşmiş tərpənməz silindirdən ibarətdır.



**Şəlik 2.1. MC 8-150 tipli qiyməqarışdırı**


Onun yuxarı hissəsində məhsulun verilməsi üçün deşik və yükləmə qılıvardır. Məhsulu kameraya tökərkərn əlin təhlükəli zonaya düşməməsi üçün yükləmə qılıfinin daxili divarlarına çapraz qoruyucu 5 bərkidilmişdir. Hazır məhsulun boşaldılması üçün kamerasının ön hissəsindəki deşik qapayıcısı 1 olan qapaqla 2 kip bağlanır. Mexanizmin silindirik gövdəsi ПМ-1,1 universal intiqalına quyruğun 6 köməyi ilə bərkidilir. Kamerasının daxilində üfüqi kürəkli 4 işlək val yerləşmişdir.

MC8-150 tipli qiyməqarışdıranda kürəklər fırlanma oxuna  $30^\circ$  bucaq altında quraşdırılmışdır. İşlək valın ön dayağı gövdə qapağın apreslənmiş tekstolit oymaqlan, arxa dayağı isə quyruqda yerləşmiş sürüşmə yastıqdan ibarətdir.

Məhsul yükləmə qılıfına töküldükdən sonra elektirik mühərikini şəbəkəyə qosmaq lazımdır. Qarışdırma prosesi başa çatdıqdan mühərriki söndürməli və

kürəkləri işlək kameradan çıxarmaq lazımdır.

MC25-200 tilpli mexanizm. Mexanizm (Şəkil 2.2.) reduktordan, fırlanan barabanlı bakdan ibarətdir. Və hərəkətə ПХ-06 universal intiqalından gətirilir. Reduktorun tökmə aliminum cövdəsinin 12 oymaqlarında 9,11 fırlanan vint 10 vasitəsilə universal intiqaldan hərəkəti vint çarxına 6 ötürür. Bak 1 valın 5 şiftinə bağlanmış üç barmaqcığı olan flansa 3 taxılır. Oymaqda 4 fırlanan vint çarxının valının 5 gövdədən çıxan hissəsi manjetlə sixilmişdir. Mexanizm universal intiqala halqavari qanovcuqları 8 olan quyruq 7 vasitəsi il bərkidilir. Mexanizmin işlək vəziyyətdə olması üçün vintin qurtaracaq hissəsi halqavari qanovcuqlarda (B-B) burğu ilə açılmış iki deşiyə girməlidir.




**Şəkil 2.2. MC 25-200 tripli mexanizm**

Məhsulun bərabər qarışdırılması üçün paslanmayan poladdan hazırlanmış bakın 1 daxilində qabırğalar 2 nəzərdə tutulmuşdur.

Mexanizm universal intiqala  $30^\circ$  bucaq altında iki vintlə bağlandıqdan sonra doranılmış məhsul baka tökülr və elektrik mühərrikini işə salırlar. Bu zaman qarışdırılma prosesi 2 dəqiqə çəkir.

MC4-7-8-20 tripli mexanizm. Mexanizm (Şəkil 2.3.) sürətlər qutusu ilə birlikdə reduktordan dəyişdirilən bak və tərtibatlardan, həmçinin dəyişdirilən işlək

hissələrdən ibarətdir. Reduktorun gövdəsinə kronşteyn 3 birləşdirilmişdir. Bak 1 və tərtibatları bərkitmək üçün kroşteynin iki qatlanan boltu vardır. Planetar mexanizminin 2 valına dəyişdirilən işlək orqanlar 5 xüsusi muftanın 4 köməyi ilə bərkidilmişdir. Reduktorun gövdəsində, üstünə dəyişdirilən işlək hissələr bərkidilmiş valın fırlanma sürətini dəyişdirən dəstək vardır. Dəstəyin yanında “yavaş” və “tez” sözləri yazılmışdır.



**Şəkil 2.3.MC4-7-8 -20 tipli çoxməqsədli mexanizm**

Mexanizm PY-0,6 tipli universal intiqalla hərəkətə gətirilir.

MBP-II-1 tipli mexanizm II tipli universal intiqal komplektinə daxildir. Quruluşu və iş pirinsipi MC4-7-8-20 tipli çoxməqsədli mexanizə oxşardır.

Qiyməqarışdırılan maşın və mexanizmlər də texnoloji proseslə təsir edən əsas parametrlərdən biri kürəklərin optimal dövrlər sayının qiymətidir. Belə ki, mərkəzdənqəçmə qüvvəsinin qiyməti məhsulun ağırlıq qüvvəsindən kiçik olmaq şərti daxilində kürəklərin dövrlər sayını aşağıdakı bərabərsizlikdən təyin etmək olar.

$$m \omega_M^2 R \leq mg; \quad n = \frac{1}{2(1-K_M) \sqrt{R}} \quad (2.2.)$$

burada  $n$  –kürəklərin fırlanma tezliyi,  $san^{-1}$ ;  $R$ -kürəklərin fırlanma radiusu ,  $m$ ;  $K_M$  -məhsulun sürüşmə əmsalıdır ( $K_M = 0,4-0,5$ ).

Qiyməqarışdırılan avadanlıqların məhsuldarlığı isə aşağıdakı düsturla hesablanır.

$$Q = \frac{V\rho\varphi}{t_y + t_e + t_b} \quad (2.3.)$$

burada  $t_y + t_e + t_b$  - uyğun olaraq məhsulun yükləmə, emal və boşaltma müddətləridir, san;  $\rho$ -qiymənin həcmi kütləsidir,  $kq/m^3$ ;  $\varphi$ - kameranın dolama əmsalıdır;  $V$ -işlək kameranın həcmidir,  $m^3$ .

$$V = \pi(R+S)^2 l \quad (2.4)$$

burada  $S$ - işlək kameranın daxili səthi ilə kürəklər arasındaki məsafədir ( $S=2-3mm$ )  $l$ -işlək kameranın uzunluğuudur, m.

Qiyməqarışdırılan avadanlıqların elektrik mühərrikinin gücü aşağıdakı ifadə ilə hesablanır:

$$N = \frac{PVK_a}{\eta} \quad (2.5)$$

burada  $P$ -qarışdırma prosesi zamanı yaranmış müqavimətin aradan qaldırılması üçün tətbiq olunan qüvvədir,  $N$ ;  $V$ -valın oxu boyu üzrə məhsulun irəlliləmə hərəkətinin sürətidir, m/san;  $K_a$ -güc ehtiyatı əmsalıdır ( $K_a = 4 - 5$ );  $\eta$  - ötürüçü mexanizmin f.i.ə.

Kürəklərin 0,3-1,5 m/san fırlanma sürətində ət qiyməsinin qarışdırılması zamanı  $P$ -qüvvəsinin qiymətini aşağıdakı kimi heasblamaq olar:

$$P = \sigma \cdot FZ \quad (2.6)$$

burada  $\sigma$  - bir kürəkin qarışdırılma müqavimətidir, Pa;  $F$ -kürəkin sahəsidir,  $m^2$ ;  $Z$ -kürəklərin miqdarıdır, ədəd.

Məhsulun irəlliləmə hərəkətinin sürəti aşağıdakı düsturla hesablanır:

$$V = V_0 \psi Z \quad (2.7)$$

burada  $V_0$  bir kürəkin təsiri ilə məhsulun ox boyu məhsulun yerdəyişmə sürətidir, m/san:

$$V_0 = \omega R (\sin\alpha - f \cos\alpha) \cos\alpha \quad (2.8)$$

burada  $\alpha$ - intiqal valının oxuna nəzərən kürəkin maillik bucağıdır;  $f$ -sürtünmə əmsalıdır;  $\psi$ - qarışdırma oxu üzrə məhsulun dövrü yerdəyişməsini

nəzərə alan əmsaldır:

$$\Psi = \frac{bsina}{2\pi R} \quad (2.9)$$

burada b-kürəkin enidir,m.

## 2.2. Qarışdırma məşinlarının sənaye hesablamaları

Qarışdırma –mexaniki qarışdırıcı , maye və qaz axını vasitəsilə , impulsularla aparılan bircins olmayan axıcı mühitlərin birinin hissəciklərinin o birinə nəzərən bütün aparat həcmində çoxdəfəli qarışma prosesidir.

Bir çox proseslərin intensivləşdirilməsində qarışdırma mühüm rol oynayır. Qarşılıqlı təsirdə olan fazaların kontak səthlərinin təzələnməsi və artması , bir faza hissəciklərinin digər fazada müntəzim və fasılısız paylanması müxtəlif fiziki-kimyəvi proseslərin tam və tez getməsinə kömək edir. İstilik mübadiləsilə gedən proseslərdə qarışdırma istilikvermə əmsalının artırır, temperaturu bərabərləşdirir, ifrat qızma və qismən yanma imkanını azaldır. Qarışdırma sərbəst bir proses kimi müxtəlif qarışıqların , suspenziyaların və emulsiyaların hazırlanmasında və s. istifadə edilir.

Qarışdırılma keyfiyyəti fazaların qarışma dərəcəsi ilə xarakterizə olunur.

Qarışdırıcının həcmi üzrə fazaların qarışma dərəcəsi I aşağıdakı tənlikdə ifadə edilir.

$$I = 1 - \frac{\sum_1^m \frac{\Delta x''}{100 - x_s} + \sum_1^n \frac{\Delta x'''}{x_s}}{m+n} \quad (2.10)$$

burada m- $\Delta x'' > 0$  halında sınaqların sayı;  $\Delta x''$ - qarışdırıcıda müsbət qatılıq fərqi olub,  $\Delta x'' = x - x_s$  düsturu ilə təyin edilir;  $x_s$  ideal qarışmada hissəciklərin qarışıqda qatılığıdır və  $x_s = \frac{100 V_b \rho_b}{V_m \rho_m + V_b \rho_b}$  düsturu ilə hesablanır. (burada  $V_b$  – bərk hissəciklərin əsas kütlədə paylanması həcmidir;  $\rho_m \rho_b$  – uyğun olaraq qarışdırıcıda bərk hissəcikləri və əsas kütlənin sıxlığıdır;  $V_m$  -əsas kütlənin həcmidir); n- $\Delta x'''$  halında sınaqların sayı:  $\Delta x'''$  –qarışdırıcıda mənfi qatılıq fərqi olub,  $\Delta x''' = x - x_s$  ifadəsi ilə təyin edilir.

$$\frac{\partial c}{\partial t} = V \frac{\partial c}{\partial t} + B_l \frac{\partial^2 c}{\partial x^2} + \frac{B_R \partial}{R \partial R} (R \frac{\partial c}{\partial R}) \quad (2.11)$$

burada V-material axının xətti sürəti ;  $B_l$  – uzununa qarışdırılma əmsalı;  $B_R$  -eninə qarışdırılma əmsalı ; R- qarışdırıcıının en kəsik radiusudur.

Təhlil göstərir ki, qarışdırılma şərti olaraq 3 elementar proseslərdən ibarətdir:

Konvektiv qarışdırılma – qarışığın vahid həcmindəki hissəciklər qrupunun birindən digərinə yerdəyişməsi və layların sürüşməsi ilə qarışmasıdır.

Diffuzion qarışdırılma – müxtəlif komponent hissəciklərinin yeni əmələ gəlmiş ayrılma sərhədləri hesabına tədricən qarışdırılmasıdır.

Seqrasiya- qarışdırıcıının müxtəlif yerlərində forma kütlə və ölçülərinə yaxın hissəciklərin bir yerə toplanmasıdır.

Əgər qarışmanı zamana görə üç intervala ayırsaq, I yeri konvektiv qarışdırma, II –diffuzion, III-isə seqrasiya üstünlük təşkil edir. Birinci iki proses , qarışdırılmada hissəciklərin eyni bərabər paylanması təmin etsədə, sonuncu buna mane törədir. Buna görə də prosesi qarışdırmanın II intervalında başa çatdırılması məqsədə uyğundur.

Qarışdırıcı qurğuların işinin əsas göstəricilərindən biri də prosesin intensivliyidir. Qarışdırıcı tərtibatın intensivliyi tələb olunan texnoloji nəticənin alınmasına sərf olunan vaxtı xarakterizə edir.

Prosesin iqtisadi cəhətdən əlverişli aparılması üçün qarışdırmanın lazımı nəticəsini(effektini) ən qısa müddətdə aparmaq lazımdır.

Maye mühitdə qarışdırmanın əsas sənaye üsulları bunlardır: pnevmatik(barbatojla), nasos vasitəsilə dövretdirmə , statik və mexaniki.

Pnevmatik üsulla qarışdırmaq üçün hava (və ya başqa bir qaz) cərəyanını maye içərisindən keçirirlər. Pnevmatik qarışdırma metodu , xüsusən qarışdırılan maddələrdən biri qaz vəya hava olduğu hallarda tez-tez tətbiq edilir.

Ən sadə halda qarışdırılan agent , qarışdırıcıının dibinədək endirilmiş olan boru ilə verilir. Qida məhsullarının daha intensiv və eyni zamanda daha müntəzəm qarışmasına agentin xırda deşikli borucuqlardan qayrılan xüsusi barbatyorlar

(paylayıcı borular) vasitəsilə verilmisi zamanı nail olunur. 3.6 mm diametrlı deşiklər vintvari xətt üzrə bütün borucuq boyunca açılır. Agent deşiklərdən çıxan zaman, onun təxminən eyni hidravlik təzyiq dəf edə bilməsi və borucuğun bütün deşiklərindən müntəzəm çıxa bilməsi üçün paylayıcı borucuqlar üfüqi vəziyyətdə yerləşdirilməlidir.

Bu üsulen mühüm nöqsanlarına daxildir: enerji nisbətən çox sərf olunur; yüngül məhsullar qarışdırıldıqda böyük itkilər baş verir.


Nasos vasitəsilə dövretdirmə metodunun mahiyyəti ondan ibarətdir ki, nasos, qarışdırılan komponenetləri qarışdırıcının aşağı hissəsindən götürüb onları mümkün qədər güclü axın ilə qarışdırıcının yuxarı hissəsinə (mayenin səviyyəsi altına) vurur. Bu metodun çatışmamazlığı prosesin vaxtaşırılığı və uzun çəkməsi, eləcədə enerjinin çox sərf edilməsidir.

Dövretdirmə üsulunda qarışdırırmaya sərf olunan vaxtı azaltmaq məqsədi ilə kifayyət qədər məhsuldarlığı olan nasoslardan istifadə etmək olar.

Statik qarışdırılma mayenin və ya qazın kinetik enerjisi hesabına statik qarışdırıcıılarda həyata keçirilir.

Sadə tipli statik qarışdırıcılar müxtəlif konstruksiyalı vint taxmalı qurğulardır. Şəkil 2.4. göstərilmiş silindirik statik konstruksiyalı qarışdırıcı qaz və mayelərin qarışdırılması üçün təyin edilmişdir. Taxma elementi müxtəlif cür burulub bağlanmış paslanmayan polad löhvədən ibarət olmaqla qarışdırıcının gövdəsində ardıcıl yerləşdirilir. Ayrı-ayrı elementin həndəsi xarakteristikası diametr və uzunluğun nisbətindən asılı olmaqla bərabər burulub bağlanma istiqamətindən və buağında asılıdır. Quraşdırılan elementlərin miqdarı qarışdırılan mayenin özlüyündən asılı olaraq müəyyənlərşdirilir.

olaraq müəyyənələşdirilir.



**Şəkil 2.4 Silindirik taxmalı statik qarışdırıcı**  
**1-flans ; 2- gövdə 3- qarışdırıcı elementlər.**

Mexaniki qarışdırılma hidromexaniki proseslərin, maye –maye, qaz-maye, qaz-maye-bərk cism sistemlərində istilik –kütlə mübadiləsi və biokimyəvi proseslərin intensivləşdirilməsində istifadə edilir. Mexaniki qarışdırıcı bir və ya bir neçə cüt müxtəlif formalı pərlərdən ibarətdir. Pərlər elektrik mühərriki ilə fırlanan vala bərkidilmişdir.

- Pərlərin quruluşundan asılı olaraq qarışdırıcıları 4 qrupa bölmək olar:
- 1)yastı pərli qarışdırıcılar (pərli qarışdırıcıı adlandırılır)
  - 2)vintvari pərli qarışdırıcılar (properlerli qarışdırıcı adlandırılır)

3) turbinli qarışdırıcılar

4) xüsusi qarışdırıcılar


İşlək üzvün firlanma tezliyinə görə qarışdırıcılar kiçik və tezgedişli qurğulara bölünür.

Quruluşca ən sadə qarışdırıcı – pərli qarışdırıcı (şəkil 2.5.a,b) hesab olunur. Qarışdırmanı yaxşılaşdırmaq üçün bəzən pərli qarışdırıcıların şəklini dəyişdirib onlara çərçivə və lövbər qoyulur. Maili pərlərin tətbiq edilməsi habelə qarışdırıcıların müxtəlif tərəflərə(yuxarıya və aşağıya) əyilən bir neçə cüt pərlə təchiz olunması qarışma prosesinin intensiv getməsinə kömək edir. Pərli qarışdırıcıların dövrlər sayı adətən kiçik gedişli( dəqiqədə 30-90 ) olur.

Tezgedişliyə propeller və turbinli qarışdırıcıları daxil etmək olar: onların firlanma tezliyi dəqiqədə 100...3000-dir.

Properlerli qarışdırıcılar (şəkil 2.5.v) sadə hazırlanır, onlar nisbətən az enerji tələb edir və adətən, azözlüklü məhsulları və ya bərk fazaları çox olmayan (10%-dək) suspenziyalı qarışdırmaq üçün tətbiq olunur.

Ən intensiv qarışdırma turbinli qarışdırıcılar (şəkil 2.5.q,d,e) vasitəsilə nail olurlar. Turbinli qarışdırıcılar xüsusən özlüyü və miqdarı çox böyük olan maye mühitini qarışdırmaq üçün tətbiq olunur. Bu qarışdırıcılardan bərk hissəcikləri iri ölçülü (26 mm-dək) və bərk fazası 60%-dək olan suspenziyalı qarışdırmaq üçün istifadə edilə bilər.



**Şəkil 2.5. Mexaniki qarışdırıcıların tipləri**

a-üçpərli, b- ikipərli, v- properler, q-açıq turbinli, d-mailli pərli açıq turbinli, e- qapalı turbinli.

Turbinli qarışdırıcılar qatışığı tez qarışdırmaq lazım gəldiyi zaman , xüsusən prosesin fasiləsizliyi tələb olunduğu anda tətbiq olunur. Qarışdırıcı qurğuların hesabati qarışdırılmaya sərf olunan gücün tapılmasına göstirilir. İş dövründə enerji pərlərin mayeyeə sürtünmə qüvvələrini dəf etməyə yəni mühitin müqavimət qüvvələrini aradan qaldırmağa sərf olunur. İş dövründə qarışdırıcının sərf etdiyi gücü aşağıdakı düstur ilə təyin etmək olar:


$$N_i = d^5 n^3 \rho \frac{A}{Re_q^m} \quad (2.12)$$

burada  $d$ - qarışdırıcıının diametri(işçi val fırlana zaman pərlərin ucların ilə çəkilən çəvrənin diametri) ;  $n$ - qarışdırıcıının saniyyədə dövrlər sayı;  $\rho$ -mayenin sıxlığı;  $A$  və  $m$  –təcrübə yolu ilə təyin edilən sabitlərdir:  $Re_q$  -qarışdırıcıclara tətbiq etmək məqsədi ilə dəyişdirilmiş Reynolds kriterisidir ki, bu da belə bir düsturla təyin edilir.

$$Re_q = \frac{nd^2\rho}{\mu} \quad (2.13)$$

Burada  $\mu$ -mayenin dinamik özlüyüdür.

Qarışdırıcıların bəzi tipləri üçün  $A$  və  $m$  kəmiyyətlərinin qiymətləri (şəkil 2.6.-ə bax) cədvəl 2.1-də verilmişdir.



**Şəkil 2.6. Mexaniki qarışdırıcıların bəzi tipləri(cədvəl 2.1. aid)**

I.Pərlər vertikal vəziyyətdə duran ikipərli    II.Pərlərin mail vəziyyətdə duran dördpərli    III. Lövbərli ikipərli . IV. Properlerli ikipərli    V. Yönəldici aparatı olan turbinli altipərli

İşə buraxma dövründə enerji mayenin sürtünmə qüvvələrindən başqa

inersiya qüvvələrinin aradan qaldırılmasında sərf olunur. Buna görə qarışdırıcısının işə buraxma gücü işçi gücündən artıq olacaqdır.

$$N_{ib} = K N_i \quad (2.14)$$

Burada K- inersiya qüvvələrinin aradan qaldırılmasında əlavə güc sərfini nəzərə alan əmsaldır. ( $K \sim 1.4 \dots 1.6$ )

Eletirik mühərrikinin işəburaxma gücü

$$N_m = \frac{N_{ib}}{\eta} \quad (2.15)$$

burada  $\eta$  – qarışdırıcıdan elektirik mühərrikinə olan intiqalın f.i.ə.-dır.

Əgər həndəsi xaracteristikaları cədvəl 2.1.-də göstərilənlərə oxşamayan qarışdırıcılar hesablanarsa, onda müvafiq nisbi ölçülərin təsirini nəzərə almaq lazımdır. Bu məqsədlə (2.12) düsturu üzrə təyin edilmiş işçi gücün qiyməti f düzəliş əmsalına vurulmalıdır ki, bu da aşağıdakı kimi hesablanır:

- a) Pərli qarışdırıcılar üçün (ölçüləri  $D/d=2,5 \dots 4,0$ ;  $H/D=0,6 \dots 1,6$ ;  $b/d=0,2 \dots 0,33$ ):

$$f = \left(\frac{D}{3d}\right)^{1,1} \cdot \left(\frac{H}{D}\right)^{0,6} \cdot \left(\frac{4b}{d}\right)^{0,3}; \quad (2.16)$$

- b) Propellerli və turbinli qarışdırıcılar üçün:

$$f = \left(\frac{D}{3d}\right)^{0,93} \cdot \left(\frac{H}{D}\right)^{0,6}; \quad (2.17)$$

Bununla belə, A və m kəmiyyətlərinin cədvəl 2.1.-də göstərilən qiymətləri hamar divarlı qarışdırıcılar üçün tapılmışdır. Buna görə də divarlar nahamar olduqda (2.12) düsturu ilə hesablanıb tapılmış iş gücünü 10-20% artıq götürmək lazımdır.

Qarışdırmanın intensivliyini artırmaq üçün qarışdırıcının divarlarında xüsusi arakəsmələrin düzəldilməsi tələb edilən gücün kəskin surətdə artmasına səbəb olur.

### Cədvəl 2.1.

Qarışdırıcının tipi	Həndəsi xarakteristikası			Sabitlərin qiymətləri	
	$\frac{H}{d}$	$\frac{D}{d}$	$\frac{S}{d}$	A	m
İkipərli					
Vertial pərli.....	3	3	0,33	6,80	0,2
Maili pərli ( $\alpha = 45^0$ ) .....	3	3	0,33	4,05	0,2
Dördpərli					
Vertial pərli.....	3	3	0,33	8,52	0,2
Maili pərli ( $\alpha = 45^0$ ) .....	3	3	0,33	5,05	0,2
Maili pərli ( $\alpha = 60^0$ ) .....	3	3	0,50	0,18	6,3
Lövbərli ikipərli.....	1,11	1,11	0,11	6,2	0,25
Propellerli					
İkipərli.....	3	3	0,33	0,965	0,15
Üçpərli (Re< 30 olduqda).....	3,5	3,8	1	230	1,67
həmçinin, Re< 3000 olduqda.....	-	-	-	4,63	0,35
həmçinin, Re> 3000 olduqda.....	-	-	-	1,19	0,15
Turbinli altipərli					
Yönəldici aparatı olan.....	1,78	2,40	0,25	5,98	0,15

İntiqal elektrik mühərrikindən və reduktordan ibarətdir. Reduktoratəyinatına görə çıxarıla bilən müxtəlif mexanizimlər -ət maşını, çalan maşın, baliqtəmizləyənşən, tərəvəzdoğrayanşən vəs. Bərkidilməklə növbə ilə işlədiləbilər. İntiqal “Universal” adını da burda almışdır. Xırda emal müəssisələrində ocümlədən ticarət və iaşə sistemində miqdarda az olan, lakin olduqca müxtəlifçəşidli yeyinti məhsullarının emalında universal mətbəx maşınlarının tətbiqiməqsəduygundur və iqtisadi baxımdan səmərəlidir. Belə


konstruktiv qurğular ilknövbədə maşının istifadəetmə əmsalının artırılmasını göstərir.

Hal-hazırda müxtəlif müəssisələrdə P1-0,6-1,1; P-II; UMM universalintiqallarından geniş istifadə edilir.

**İntiqal P1-0,6-1,1.** Intiqal çuqun gövdədə yerləşən elektrik mühərrikindən və iki pilləli slindrik reduktordan ibarətdir. Gövdə ilə elektrik mühərriki dekorativləörtülmüş və yan səthində intiqalın işəsalma qurğusu quraşdırılmışdır. Reduktorun gövdəsinin bir tərəfinin qurtaracaq hissəsində boğazlıq 1, bunun əks tərəfində elektrik mühərrinin flansı üçün deşik nəzərdə tutulur. İntiqal gövdəsində metal tixacla bağlanmış üç deşik vardır: yuxarı deşikdən reduktora yağıtökülür, aşağı deşikdən işlənmiş yağı maxidılır, orta deşikdən reduktordakı yağın səviyyəsinə nəzarət edilir.

Qurtaracaq hissəsi fiqur şəklində olan işçi val 2 diyirlənmə daytaqlarındayır. Val boyu üzrə yağın axmasının qarşısını almaq üçün kipgəcmanjetdən 3 istifadə edilir. Bununla belə işçi valda yaranan ox boyu yüksəlmələrinən qaldırılması üçün intiqalda kürəcikli yastıqlı 4 dayaqlar nəzərdə tutulmuşdur.


Aralıq çarxla birləşmiş olan dişli çarx 5 işçi vala şayba vasitəsilə bolt vəiçliyin köməyi ilə bərkidilmişdir. Digər tərəfdən elektrik mühərrikinin 7 valına bərkidilmiş aparan dişli çarx 6 aralıq çarxi ilə birləşir. Gövdənin boğazlığı 1200 bucaq altında yerləşmiş iki xüsusi vintlə 8 təchizəlmışdır, hansı ki, bunlar dəyişdirilən mexanizimlərin quyruq hissələrinə bağlanır.



**Şəkil. 2.7. P<sub>1</sub>-0,6-1,1. a-ümumi görünüş. B-kinematik sxemi**


Təyinatından və növbəli kopleks icraedici mexanizimlərindən asılı olaraq intiqal 1 işçi stolunb və ya xüsusi altıelliğin çatısı 2 üzərində quraşdırılır. Xüsusi altlıqlı olan çatı üzəridə quraşdırılmış intiqal şəkildə göstərilmişdir.

**Intiqal P-II.** Intiqal (şək. a.b) iki müxtəlif sürətə malik olan elektrik mühərrikindən, ikipilləli slindrik reduktordan, örtükdən və işəsalma qurğusundan ibarətdir.




**Şəkil.2.8. çatı üzərində quraşdırılmış. P1-0,6-1,1**

Gövdədə axım formasında hazırlanmış boğazlığın 1 əks tərəfində elektrikmühərrikinin flansı üçün oymaqlı deşik nəzərdə tutulmuşdur. Reduktorun gövdəsi aşağıdan yağıın axıdılması üçün deşiyi olam kerterlə örtülmüşdür. Reduktora yağısə gövdənin yuxarı hissəsində nəzərdə tutulmuş deşikdən töküür.




**Şəkil.2.9.Intiqal P-II a- ümumi görünüş, b-kinematik sxemi**

Elektrik mühərrikinin 3 valına bərkidilmiş reduktorun aparan çarxı 2 bilavəsitə aralıq valında quraşdırılmış dişli çarxla 4 birləşir. Həmin aralıq valına taxılmış çarx 6 öz növbəsində işlək valda oturdulmuş dişli çarxla 7 birləşir. İşlək val konuslu diyircəkli yastıqlarda fırlanır və bu zaman yağıın sızma qarşısını almaq üçün valın boyuncuğunda sıxıcı manjetlər yerləşdirilmişdir. Birləşdirici boğazlıqda quraşdırılmış pərcimləmə mexanizmi eksentrikliyumurcuğu olan tutacaqdan ibarətdir və tutacağı fırlatmaqla dəyişdirilən növbəli mexanizmin quyruq hissəsi intiqalın boğqazlığına sıxılır.



**Şəkil.2.10. UMM-Pp tipli intiqal**



**Şəkil. 2.11. UMM-Ps tipli intiqal**

Reduktorun gövdəsi və elektrik mühərriki nazik –təbəqəli poladdan hazırlanmış dekorativ örtüklə örtülür. Intiqalın işəsalma qurğusu örtüyün divarının yan səthində quraşdırılmışdır. Intiqala birləşdirilən növbəli mexanizimdən asılı olaraq işlək valın fırlanma tezliyinin qiymətinin dəyişməsi tutacağı bir və ya iki vəziyyətlərinə gətirməklə həyata keçirilir.

UMM tipli intiqal. Iaşə müəssisələrində kiçikqabaritli mətbəx maşınlarının

intiqallarındanm geniş istifadə edilir: UMM\_Pp tipli (şək.) dəyişəncəraəyanlı elektrik mühərrikli və UMM-Ps tipli şək.) sabit cərəyanlı elektrik mühərrikli. UMM intiqalı sonsuzvint reduktorundan 5 və elektrik mühərrikindən 9 ibarətdir. Yastıqlarda 8 yerləşmiş elektrik mühərrikinin valı 3 teleskopik formada işkillə vintin 7 valına birləşdirilmişdir. Vinmtin valı əz növbəsində konuslu diyircəkli yastıqlarda 12 quraşdırılmış və manjetlə 4 sıxılmışdır. Intiqal valı da həmçinin diyircəkli yastıqlarda 12 yerləşdirilmiş və manjetlə 13 sıxılmışdır. Vintlə təmasda olan çax 10 vala işgillə birləşdirilmişdir. Birləşdirici boğazlıqda yerləşmiş valın 2başı kvadrat formalı çıxıntı 1 şəklində hazırlanmışdır.

Reduktora yağı onun üst hissədindəki deşikdən töküür və yağıın səviyyəsi gövdənin yan səthində yerləşmiş göstərici olan pəncərə 6 vasitəsilə nəzarət edilir. Yağıın axıdılması üçün reduktorun tixacından 11 istifadə edilir. Intiqalın elektrik mühərriki 9 nazikqatlı poladdan hazırlanmış qoruyucu dekorativlə örtülür.

### **2.3.Qarışdırıcı maşınların başlıq ölçüsünə görə təsnifatı və digər paramtlərinin müəyyən olunması**

Məlumdur ki, yoğurulmada yalnız müxtəlif komponentlərin qarışdırılmasını təmin etməklə yox, eyni zamanda xəmir kütləsində xüsusi struktur quruluşunun alınması məqsədi ilə onun mexaniki emalı prosesi başa düşülür

Cörək xəmirin yoğurulması üçün müxtəlif tipliməşinlar tətbiq edilir və işçi tsiklin struktur quruluşuna görə fasıləli və fasılısız işləyən xəmiryoğuran maşınlara bölünür. Birinci qrupa daxil olanlar təhnəsiz stasionar(tərpənməz) və növbəli (təhnəsi dəyişdirilən) maşınlara ayrırlar. Yoğurma təhnələri tərpənməz, sərbəst və məcburi fırlanma hərəkəti edirlər.

Emal olunan kütləyə işlək üzvlərin intensiv təsirindən asılı olaraq yoğurma maşınları əsasən 3 qrupa bölünür:

Sakitgedişli-yoğrulmaya 5-12 c/q enerji sərf olunmaqla xəmir kütləində istiliyin əmələ gəlməsi hiss olunmur.

Tezgedişli- yoğrulmaya 15-30 c/q enerji sərf olunmaqla xəmir kütləsində proses  $5 - 7^0$  S istiliyin əmələ gəlməsi ilə baş verir.

Supertezgedişli-yoğrulmaya 30-45 c/q enerji sərf olunmaqla xəmir kütləsində proses  $10 - 20^0$ -S istiliyin əmələ gəlməsi ilə baş verir və bu tip maşınlarda yoğrulma kamerasının gövdəsinin su ilə soyudulması tələb olunur.


Yoğurma üzvünün(organın)oxunun yerləşməsindən asılı olaraq maili və şaquli oxlu maşınlara ayrılırlar. Hərəkət xarakterindən asılı olaraq yoğurma üzvü dairəvi, firlanma, planetar mürəkkəb və fəza hərəkəti edən xəmiryoğuran maşınlara bölünürler.

Yoğurma kameralarının miqdarına görə isə birkameralı, ikikameralı və üçkameralı maşınlara ayrılırlar.

İdarəetmə sistemindən asılı olaraq xəmiryoğuran avadanlıqlar əl ilə və avtomatik idarə olunan maşınlara bölünür.

Təhnəsi dəyişdirilən fasıləli işləyən xəmiryoğuran maşınlar özünün universallığına görə çörəkbisirmədə daha çox yayılmışdır və prinsipial sxemləri şəkil 2.12.-də verilmişdir.

Xüsusi tutum təhnəlixəmiryoğuran maşınına doğru itələməklə ona qoşulduqdan sonra xəmirin yoğrulması prosesi həyata keçirilir. Yoğrulma prosesi başa çatdıqda həmin təhnələr xəmirin yetişməsi üçün qıçqırma kamerasında yerləşdirilir. Belə xəmiryoğuran maşınların əsas çatışmayan cəhətlərindən biri təhnələrin itələnməsində ağır əl əməyindən istofsədə edilməsidir. Bu maşınlar aşağıdakı qruplara bölünür.



**Şəkil 2.12. Təhnəsi dəyişdirilən fasıləli işləyən xəmiryoğuran машınlar.**

1.Oxu mailli olan və yoğurma kürəkləri dairəvi və irəli hərəkəti edən sakitgedişli “Standart” , TMM-1M, T1-XT2A və s. xəmiryoğuran машınlar (şəkil 2.12. a). Beləliklə, qarışdırıcı kürəklərin tezliyinin artırılması və xəmir kütləsinə mexaniki təsirin gücləndirilməsi üsulları ilə xəmirin intensiv yoğurulması verilmiş sxem üzrə mövcud машınlarda mümkün deyil.

2.Boru formasında hazırlanmış və fırlanma zamanı fəzada ikili konusu təsvir edən mailli oxlu qarışdırıcı kürəkli xəmiryoğuran qarışdırıcılar (şəkil 2.12. b). Burada daha müasir olan DK və s. tipli машыnlar daxildir. Belə konfiqurasiyalı qarışdırıcı kürəklər buğda və çovdar xəmirinin daha səmərəli yoğrulmasını təmin edir. Qarışdırıcı kürək səlist hərəkət etməklə xəmir kütləsinə zərbəsiz təsir edir.

3.Yoğurucu kürəklərin işlək hissəsi qapalı trayektoriya üzrə müstəvi əyrixətli hərəkət edən xəmiryoğuran машыnlar (şəkil 2.12. v) bu qrupa artıq köhnəlmış olan XTIII və s. tipli sakitgedişli машыnlar daxildir. Bunların əsas çatışmayan cəhətlərindən biri texnoji proses zamanı böyük ətalət yüklərinin əmələ gəlməsidir.


4.Qarışdırıcı kürəyin qapalı trayektoriya üzrə ellipsis formasında fəza əyrixətli hərəkət edən xəmiryoğuran maşınlar (şəkil 2.12. q) bura müasir tezgedişli HLK, S-125,S-250 (Almaniya) və s. markalı maşınların böyük qrupu aiddir. Bu maşınlarda qarışdırıcı kürəklərin rəqs ampilitudasının qiyməti böyük olmadığından texnoloji proseslər kifayyət qədər yüksək sürətlərdə həyata keçirilir.

5.Qarışdırıcı kürəyi yayformalı olmaqla şaquli ox ətrafında fırlanma hərəkəti edən xəmiryoğuran maşınlar (şəkil 2.12.d). Burada “Hefra” firmasının (Hollandiya) xəmiryoğuran maşınlarını daxil etmək olar. Kürəyin konstruksiyası işlək üzvün sürətinin artırılmasına və xəmirin intesiv yoğurulmasına imkan verir.

6.Şaquli ox ətrafında firlana 4 şaxəli qarışdırıcı kürəkli və bir ədəd tərpənməz olan şaquli kürəkli xəmiryoğuran maşınlar (şəkil 2.12.e). Yoğurma təhnəsini maşına doğru itələdikdə onun qapağı qarışdırıcı kürəklə birlikdə α - bucağı qədər dönür . Bu qrup maşınlar (ESİ, Macarıstan) xəmirin yüksək intensiv yoğurulması ilə fərqlənir.

7. Şaquli ox ətrafında fırlanma hərəkəti edən üfüqi silindirik və yaxud müstəvi formalı qarışdırıcı kürəkli xəmiryoğuran maşınlar (şəkil 2.12.j). Bu qrupa İMK-150 (Almaniya), “Hilbert” (İngiltərə), VPT(Çexslovakiya) və s. xəmiryoğuran maşınlar daxildir. Belə maşınlarda qarışdırıcı kürəklər böyük sürətlərdə hərəkət etməklə xəmirin intesiv yoğurulmasını təmin edir.

Yoğurma təhnəsi stasionar (tərpənməz) olan xəmiryoğuran maşınların əsas fərqli cəhəti ondan ibarətdir ki, yoğrulmadan sonra kütləsi təhnədən qıçqırma qabına və yaxud transportiora boşaldılır. Əsasən aşağıdakı qruplara bölünür (şəkil 2.13.).



**Şəkil 2.13. Təhnəsi stasionar olan fasıləli işləyən xəmiryoğuran машынлар.**

1. Üfüqi ox ətrafında müxtəlif məsafələrdə fırlanan silindirik formalı qarışdırıcı kürəkli xəmiryoğuran машынлар (şəkil 2.13.a). Bu qrupa daxil olan xəmiryoğuran машынларın konstruksiyasının artıq köhnəlməsinə baxmayaraq hələ də bir çox xarici ölkələrdə tətbiq olunur.

2. Müxtəlif istiqamətlərdə üfüqi ox ətrafında fırlanır Z-formalı qarışdırıcı kürəkli xəmiryoğuran машынлар (şəkil 2.13.b). Bu машыnlarda qarışdırıcı kürəklərin fırlanma tezliyinin qiymətinin böyük olmamasına baxmayaraq, xəmir kütləsinə təsir edən periodik yüklər böyükdür. Buna TM-63M tipli машынны misal göstərmək olar.

3. Üfüqi ox ətrafında fırlanan və ilək üzvün son qurtaracaq hissəsi müxtəlif sürətlərlə hərəkət edən oynaqlarla Z-formalı qarışdırıcı kürəkli xəmiryoğuran машынлар (şəkil 2.13. v). Belə konstruksiyalı машыnlarda xəmirin intensiv yoğurulması texnologiyası mümkündür və P3-XTU-3 tipli машынны misal göstərmək olar.


4. Suköynəyi ilə təmin olunmuş şaquli silindirik formalı qabın dibinə yaxın yerləşmiş çoxbucaqlının rotorunu və şnek sarğısı hesabına yoğrulma prosesini həyata keçirən машынla (şəkil 2.13. q). Bu машыnlardan xəmiri yüksək intensivlik

yoğrulmasını təmin etmək mümkündür və “Tvidi” (İngiltərə) tipli maşınını misal göstərmək olar.

Yeyinti sənayesinin müxtəlif sahələrinə, o cümlədən, iaşə və çörəkbişirmə müəssisələrində fasiləli işləyən TMM-1M, TMM-60M, MTU-100, MTM-15, P3-XTU-3 və sair tipli maşınlardan geniş istifadə edilir.

TMM-1M tipli maşın. Maşın (şəkil 2.14.) müxtəlif qatılıqlı xəmirin yoğurulması üçün təyin edilmişdir və bünövrə tavasından 11, şaquli gövdədən 6, arabaya qoyulmuş xəmir qazanından 16, elektrik mühərrikindən və ötürücü mexanizmlərdən ibarətdir.


Elektrik mühərriki 5 içibos çuqu gövdənin içərisində yerləşir. Fırlanma hərəkəti elektrik mühərrikinin valından ikitərəfli çıxış valı olan sonsuzvint redutoruna 7 ötürülür. Bu bir tərəfdən hərəkət zəncir ötürməsi 4 və çarxqolu-sürgüqolu 3 vasitəsilə xəmiryoğuran lingə 17, digər tərəfdən, aralıq val və ikinci sonsuzvint reduktoru 10 vasitəsilə dönən diskə 9, oradan isə qazana (təhnəyə) ötürülür.



Şəkil 2.14. TMM-1M tipli xəmiryoğuran maşın

Qazan arabacığının iki yan çarxı (təhnəarabacığa oynaqla birləşdirilib) və firlancıga 13-lingə bəridilmiş orta çarxı 12 vardır. Bu cür quruluş arabacığın çarxlarını qazan ilə birlikdə istənilən istiqamətdə hərəkət etdirməyə imkan verir.

Qazanın dibinə ucu kənara çıxan yumruqlu disklə 8 qurtaran val sərt birləşdirilir. Qazanın bünövrə tavasının 11 üstünə sürüsdürərkən yumrucuq dönən diskin 9 xüsusi yarığına girir, nəticədə qazan elektrik mühərrikindən fırlanma hərəkəti ala bilir. Bu zaman arabacıq tərpənməz qalır, çünki xüsusi qıfilla bünövrə tavasına sərt bərkidilmişdir. Bundan əlavə, qazan arabacılıqla birlikdə atının üstünə üç silindirik çivinin köməyi ilə dayandırılmışdır. Pedalin 15 öməyi ilə qazan arabacığını çatıdan ayırmaq olar.



**Şəkil 2.15. TMM-60 M tipli xəmiryoğuran maşın**

**a-ümumi görünüş, b-kinematik sxem**

Ərzağın sıçraması qarşısını alan mühafizə lövhəsi 1 çuqun gövdəyə kronşteynlə bəridilmişdir.

Elektrik mühərrikinin valına əl çarxı bərkidilmişdir, onu firlatsaq, əl ilə xəmiryoğuran lingi yuxarı vəziyyətə gətirmiş və qazanı maşından sürüb aparmış olarıq.


Maşınını emal kamerası arabacığın gövdəsinə 14 bərkidilmiş qazandırır qazandır. Qazana xəmir hazırlamaq üçün lazım olan və ərzaq məhsulları tökürdülər. Maşını işə saldıqdan sonra yoğuran ling mürəkkəb yırğalanma-fırlanma hərəkəti edərək qazanan yiğilmiş və ərzaq məhsullarını qarışdırır. Yoğuran linglə birlikdə fırlanma hərəkətli qazan ərzağın ardıcılıqla lingin fırlanma sahəsinə getməsini təmin edir, bununla da ərzaq intensiv qarışdırılır.

TMM-60M tipli maşın. Maşın (şəkil 2.15.a,b) müxtəlif konsistensiyalı, o cümlədən düşbərənin hazırlanmasında istifadə olunan bərk xəmirin yoğurulması üçün təyin edilmişdir. Əsasən gövdədən 1, başlığı 7 olan yoğurma lingindən 6, çırxarıla bilən qazandan 5 və intiqaldan ibarətdir.

Yoğurma lingində 6, həmçinin disklə 4 birlikdə qazana 5 hərəkət elektrik mühərrikindən 2 pazvariqayış ötürməsi 9 və 1 pilləli sonsuzvint 3, 10 reduktorları vasitəsiə verilir. Yoğurma linginin sonsuzvint reduktoru 10 maşının çərçivəsinə boltla 11 tərpənməz bağlanmışdır. Gövdə preslənmiş oymaqda 13 yerini dəyişən sürüngəcə 16 hərəkət sonsuzvint reduktoranın valına birləşdirilmiş çarxqolundan 18 sürgüqolu 17 vasitəsilə verilir. Sürüngəcin 16 dayanıqlı hərəkəti gövdəyə 8 preslənmiş istiqamətləndirici barmaqcığa 14 birləşdirilmiş linglə 15 həyata keçirilir.

Elektrik mühərriki şəbəkəyə dört zolaqlı şəpsel ayırıcısı 12 ilə qoşular və xəmirin yoğurulması müddətinin müəyyənləşdirilməsi üçün maşın rele ilə təchiz edilmişdir.


MTM-15 tipli maşın. Maşın xüsusi iaşə müəssisələrində quraşdırılır və bərk xəmirin yoğurulması üçün təyin edilmişdir. Maşın (şəkil 2.16. a,b) çatıdan 2 , rezervuardan 1, kürəklərdən 5 , reduktordan 33 və elektrik mühərrikindən ibarətdir. Rezervuar üfüqi yerləşmiş yarımsilindirik kamera formasındadır. Kamerada yerləşmiş 2 spiralşəkilli kürəklərə 5, fırlanma hərəkəti elektrik mühərrikindən 4 reduktor 3 vasitəsilə verilir.



**Şəkil 2.16. MTM-15 tipli xəmiryoğuran maşın.**

**a-kinematik sxem; b-ümumi görünüş**

Elektrik mühərrikini işə salmamışdan əvvəl maşının işlək orqanlarını rezervuarın içərisinə salmalı və bu zaman küəklərin qurtaracaq biz 6 hissəsi yarıqlara 7 düşmüş olsun. Bundan sonra lazımı məhsul komponenətləri rezervuara töküür və qapaqla bağlanır. Maşın işə salındıqdan sonra un torşəkilli qapaqdan 8 rezervuara töküür. Yoğrulma prosesi başa çatdıqda elektrik mühərrikini dayandırmalı, qapağı çıxartmalı və xəmiri işlək kameradan boşaltmaq lazımdır.




**Şəkil 2.17. MTİ-100 tipli xəmiryoğuran maşın.**

**a-ümumi görünüş; b-kinematik sxem**

MTİ- 100 tipli maşın. Maşın (şəkil 2.17.a,b) qatlama yarımfabrikatların hazırlanmasında şirin, həmiçin maya xəmirlərin intensiv yoğurulması üçün təyin edilmişdir və əsasən çatıdan 1, başlığın inteqalından , kronşteyndən, qaldırma mexanizmindən, bakdan 3, yoğurma üzvlərindən 2, idarəetmə pultundan ibarətdir. Maşının yoğurma üzvünə 2, hərəkət elektrik mühərrikindən 12 başlığın inteqalı ilə verilir. Val 11 üzərində oturdulmuş çarx 9 ling 21 vasitəsilə oxboyu üzrə yerini dəyişməklə arxlardan 10 biri ilə birləşməklə ıxiş valının 7 fırlanma sürətini dəyişmək mümkündür. Sürətlər qutusunun gövdəsinin alt hissəsinə tərpənməz günəş çarxı 8 və işlək valda 4 oturdulmuş satellit çarxı 6 gəzdirci 5 vasitəsilə valla 7 birləşdirilmişdir. Belə konstruktiv tərtibat maşının işlək üzvünün 2 həm öz oxu , həm də bakın ox ətrafında fırlanma hərəkəti etməsinə səbəb olur.

Bakın qaldırılmasında istifadə olunan mexanizm vintindən 15 və başlığın intiqalı ilə yanaşı bakın kroşteyni üçün nəzərdə tutulan qaykalardan 14 , 16 ibarətdir. Elektrik mühərrikindən 18 vintə hərəkət pazvariqayış 17 və konuslu dişli çarx 19 ötürməsi ilə verilir. Bu zaman başlığın və kroşteynin müxtəlif sürətlərdə əks istiqamətlərdə hərəkət etməsi bilavasitə vintin yuxarı hissəsinin yivlərinin sağ tərəfə açılması ilə üçgirişli, aşağı tərəfi isə sol birgirişli formada olmasından asılıdır. Pazvariqayış ötürməsinin aparılan sınağından lentli tormuz 20 quraşdırılmışdır.



**Şəkil 2.18. P3-XTU-3 tipli xəmiryoğuran maşın.**

P3-XTU-3 tipli maşın. Maşın (Şəkil 2.18.) müxtəlif yoğurulma rejimlərində buğda xəmirinin intensiv yoğurulması üçün təyin edilmişdir. Yoğrullma rejimlərinin dəyişməsi bilavasitə üçsürətli elektirik mühərrikinin heasına həyata keçirilir.

Maşının işçi turtumu 5 çatıya 1 bərkidilmiş dönmə dayaqlarında 3 yerləşən iki ədəd fırlanan sapfaya 4 quraşdırılmışdır. Çəngəl formalı linglərin şanqa 7 birləşməsi nəticəsində alınmış Γ-şəkilli yoğurma üzvü 6 sapfanın daxilində yerləşmiş intiqal valının 2 qurtaracağına bağlanmışdır. Yoğurma üzvünə hərəkət iki ədəd elektrik mühərrikindən 9 dişli reduktorlar 10 vasitəsilə verilir.

Maşına yoğurulma zamanı lazım olan müxtəlif komponentlər tərpənməz qapağa 8 qayaq edilmiş qısaborunun köməyi ilə tökülr.

Maşının avtomatik idarə olunması verilmiş program üzrə yerinə yetirilir. Xəmiryoğuran maşınların məhsuldarlığı aşağıdakı düsturla təyin edilir:

$$P = P_P \cdot \frac{100+y}{100} K_0, \quad (2.18)$$

burada  $P_P$  – çörəkbişirmə peçinin məhsuldarlığı, kq/saat; Y-isti çörəyin % - lə çəki itkisi;  $K_0$  – qurğunun tənzimlənməsi və təmizlənməsi məqsədi ilə maşının dayandırılmasını nəzərə alan əmsaldır; fasiləli işləyən maşınlar üçün  $K_0 = 1,2 \div 1,3$ .

Məhsuldarlığı təyin etdikdən sonra yoğurma kamerasının tutumunu aşağıdakı düsturla təyin etmək olar;

$$V = \frac{P(\tau + \tau_k)}{3600 \rho K_1} \quad (2.19)$$

burada  $\tau$  –yoğurulma müddəti;  $\tau_k$ -köməkçi əməliyyatların müddəti;  $K_1$  – yoğurma kamerasının doldurulma əmsalı - $K_1 = 0,4 \div 0,5$ ;  $\rho$ -xəmirin sıxlığı.

Əgər yoğurulma kamerasının tutumu məlum olarsa , onda fasiləli işləyən xəmiryoğuran машınların məhsuldarlığı aşağıdakı düsturla hesablanıa bilər.

$$P = 3600 V \rho K_1 / (\tau + \tau_k), \quad (2.20)$$

Xəmiryoğuran машının intiqalının elektrik mühərrikinin gücü aşağıdakı düsturla hesablanır.


$$N = \frac{A \cdot n}{\eta} \quad (2.21)$$

burada n- qarışdırıcı kürəklərin fırlanma tezliyidir,  $s \cdot an^{-1}$  ;  $\eta$  – intiqalın f.i.ə; A- xəmirin yoğurulmasına sərf olunan ümumi iş olub, qiyməti aşağıdakı ifadə ilə təyin edilir:

$$A = A_1 + A_2 + A_3 + A_4 \quad (2.22)$$

burada-  $A_1$ - kütlənin qarışdırılmasına sərf olunan işdir;  $A_2$ - quraşdırıcı kürəyin yerdəyişməsinə sərf ollunan işdir;  $A_3$ - yoğurulma zan=manı машının hissələrinin və xəmirin qızmasına sərf olunan işdir;  $A_4$ - xəmirin struktur dəyişməsinə sərf olunan işdir.

(2.22) ifadəsinə daxil olan kəmiyyətlərin qiymətlərini təyin etmək üçün fasiləli işləyən xəmiryoğuran машınların hesabat sxemi şəkil 2.5.-də verilmişdir.



**Şəkil 2.19. Xəmiryoğuran машının hesabat sxemi.**

Verilmiş hesabat sxeminə əsasən və bir neçə riyazi çevirmələrdən sonra , xəmir kütləsinin qarışdırılmasına sərf olunan iş aşağıdakı düsturla hesablana bilər:

$$A_1 = ab\rho n^2 \cos(90 - \alpha) (r_2^2 - r_1^2). \\ [(1-K)\pi^2(r_2^2 + r_1^2) + K S^2/2], \quad (2.23)$$

burada a- kürəklərin miqdarı; b- kürəyin hündürlüyü; b -kürəyin maillik bucağı;  $r_1 r_2$ -uyğun olaraq kürəyin fırlanma oxundan başlanğıc və son məsafələridir; K- xəmirin kürəklər vasitəsilə verilməsini nəzərə alan əmsaldır; verilmiş sxem üçün  $K = 0,1/0,5$ ; S- kürəyin maillik doğranının addımıdır.

Qarışdırıcı kürəyin yerdəyişməsinə sərf olunan işin qiyməti aşağıdakı düsturla hesablanır:

$$A_2 = \frac{2}{3} a v \delta \rho_k \pi^2 n^2 (r_2^3 - r_1^3) \quad (2.24)$$

burada v- qalınlığı;  $\rho_k$ -kürəklərin sıxlığı

Yoğurulma zamanı maşının hissələrinin və xəmirin qızmasına sərf olunan iş aşağıdakı düsturla hesablanır:

$$A_3 = (t_2 - t_1) / n\tau (m_x S_x + m_M S_M), \quad (2.25)$$


Burada  $t_1, t_2$ -qarışdırında kütlənin başlanğıc və son temperaturlarıdır;  $m_x$ -xəmirin kütləsi;  $S_x, S_M$ -xəmirin və metalin orta istilik tutumudur;  $m_M$ -yoğrulma zamanı maşının qızan metal hissələrinin kütləsi.

Xəmirin struktur dəyişməsinə sərf olunan iş təxminən aşağıdakı göstərilən ifadə ilə təyin etmək olar.

$$A_4 = (0.05 \div 0.10) . A_1 \quad (2.26)$$

Nəzəri analizdən göründüyü kimi qarışdırıcı kürəkləri fırlanma tezliyinin və həndəsi ölçülərinin qiymətləri artıqca xəmirin qızmasına sərf olunan itkidə çox olar.

Fasiləsiz işləyən xəmiryoğuran maşınlar adətən stasionar tutm qabından ibarət olmaqla daxilində fırlanma və yaxud dairəvi hərəkət edən qarışdırıcı kürəklər yerləşmişdir. Bu maşınlar aşağıdakı qruplara bölünürlər.



**Şəkil 2.20. Fasiləsiz işləyən xəmiryoğuran машınlar**

1.Qarışdırıcı kürəkləri T- formalı olan birkameralı xəmiryoğuran машınlar (şəkil 2.20. a). Maşında yourulma zamanı xəmir zəif mexaniki təsirə məruz qalır və qarışdırma valının fırlanma tezliyinin artırılması kütlənin yoğurulması prosesinin pisləşdirir. Bu qrup машınlar X-12 tipli xəmiryoğuran машınını misal göstərmək olar.

2.Qarışdırıcı kürəkləri trapesiya formalı və vintvari şnekdən ibarət olan iki kamerli xəmiryoğuran машınlar (şəkil 2.20. b). Kürəklər qarışdırıcı kamerasının başlanğıc hissəsində, vintvari şnek isə qurtaracağında yerləşmişdir. Bu isə qarışdırma kamerasında müxtəlif rejimli iki zonanın yaranmasına səbəb olur: birinci zona-qarışdırılma ,ikinci zona-hazır kütləsinin alınması zonesi. Belə машınları Xrenova xəmiryoğurma машınları sisteminə aid etmək olar.

3.Qarışdırıcı şnekli və radial vintli olan ikikameralı xəmiryoğuran машınlar (şəkil 2.0. v). Gövdədə tərpənməz müşxvari çıxıntılarının olması xəmirin intensiv

yoğrulmasının artırılmasına imkan verir. Bu qrup maşınlara ΦTK-1000 (Macaristan) aqreqatını misal göstərmək olar.


4.Dörtkürəkli qarışdırıcılı və şnekli olan ikikameralı xəmiryoğuran maşınlar (şəkil 2.20. q). Qarışdırma kamerası diskli difaraqma vasitəsilə ayrılmışdır. Yoğrulmanın ayrı-ayrı mərhələlərində xəmir kütləsinə müxtəlif təsin həyata keçirilməsi bilavasitə eyni firlanma tezliyində işləyən qarışdırıcı elemətlərin konstruksiyasının dəyişdirilməsi hesabına baş veriri. Bu sxem üzrə “Bred Meyker” firmasının xəmiryoğuran maşınları işləyir.

5. Silindirik şəkilli qarışdırma kamerasında şnekli barabarı və konuslu kamerada isə düzbucaqlı kürəkləri olan ikikameralı xəmiryoğuran maşınlar (şəkil 2.20. d). Bu sxem xəmirin yüksək intensiv yoğrulması prosesini təmin edir. Həmin qrupa müasir “Kontuniya” (Almaniya) xəmiryoğuran maşınlarını misal göstərmək olar.

6.Qarışdırıcı kürəkləri T- formalı olan ikivallı və birkameralı xəmiryoğuran maşınlar (şəkil 2.20. e). Bu maşınların konstruksiyası xəmirin daha intensiv yoğrulmasını təmin edir,lakin xəmirin maşından təmizlənməsi və boşaldılması müəyyən çətinliklərlə bağlıdır. Göstərilən sxem üzrə iş.ləyən X-26 və U-XTA tipli xəmiryoğuran maşınlarını həmin qrupa daxil etmək olar.

7.İki vallı və ona birləşdirilmiş yayvari lentli kürəkləri olan birkameralı xəmiryoğuran maşınlar (şəkil 2.20. j). Bu qrup maşnlarda yoğrulmanın bütün mərhələlərində xəmir kütləsinəeyni təsir edilir və qarışdırıcı kamerasının xəmirlə doldurulmasının, həmcinin yoğrulma intensivliyinin və müddətinin tənzimlənməsi mümkündür. Həmin qrup maşnlara “Tonos” (Çexoslavakiya) tipli xəmiryoğuran maşını misal göstərmək olar.

8. Yayvari qarışdırıcı kürəkləri olan ikivallı və ikikameralı xəmiryoğuran maşınlar (şəkil 2.20. z) .Bu maşnlarda əsas fərqləndirilən cəhət plastikasiya zonasında xəmir kütləsinə yüksək mexaniki təsirlərin tənzimlənməsinin mümkün olmaması ilə izah edilir. Bunlara P3-XTO tipli xəmiryoğuran maşınları daxil etmək olar.ΦTK-1000 tipli xəmiryoğuran maşın (şəkil 2.7.)



**Şəkil 2.21. ΦTK-1000 tipli xəmiryoğuran maşın.**

Maşın buğda və çovdar xəmirinin intensiv yoğurulması üçün təyin edilmişdir. Silindirik formalı kamera 3 su soyuducu köynəklə 4 təchiz edilmişdir. Kameranın daxili divar səthinə mixvari çıxıntılar 8 bağlanmışdır. Kamera oynaq 9 vasitəsilə asanlıqla iki hissəyə ayrılmışla təmizlənir. Qarışdırıcı şnek 2 və kürəklər 5 maşınının əsas valına 1 bərkidilmişdir. Yoğurma kamerasının son qurtaracaq hissəsi konuslu taxmadan 6 və qısa borudan 7 ibarətdir. Maşın son dərəcə kompaktlığı və yüksək etibarlılığı ilə fərqlənir.

Fasiləzi işləyən xəmiryoğuran maşınların məhsuldarlığı (8.10) ifadəsi ilə təyin edilir, lakin yoğurma kamerasının tutumu fasiləli işləyən xəmiryoğuran maşınlardan fərqli olaraq aşağıdakı düsturla hesablanır:

$$V = \frac{P \cdot t}{3600 \rho K_2} \quad (2.27)$$

burada  $K_2$ —yoğurma kamerasının doldurma əmsalıdır;  $K_2 = 0.5 \div 0.7$ .

Yoğurma kamerasının tutumu məlum olarsa onda fasiləsiz işləyən xəmiryoğuran maşınların məhsuldarlığı


$$P = 3600 V \rho K_{2/t} \text{ olar.}$$

Qeyd edək ki, bu qrup maşınların elektirik mühərrikinin gücünün hesablanması metodikası fasiləli işləyən xəmiryoğuran maşnlarda olduğu kimiidir.

**RZ-XTO dəzgahı:** ikikameralı, plastikləşdirmə hissəsində yüksək mexaniki təsirli xəmir yoğuran dəzgahlara aiddir. Dəzgahın iki ayrı kamerası vardır: qarışdırma və plastikləşdirmə. Qarışdırma kamerasında 4, iki dənə yoğurma pərləri 6 var və onların uclarında vint şnekleri quraşdırılıb və aralarında spiral əmələ gətirən var. Qarışdırma kamerasına un, qol boru 2 vasitəsilə ötürülür, mayelər isə qol boru 1 vasitəsilə ötürülür. Qol boru 3 isə qüsurlu xəmiri geri qaytarmaq üçün istifadə olunur. Valların ötürücüsü 2,2kVt reduktor – mühərriki ilə həyata keçirilir. Qarışdırma kamerasının sonunda xəmir keçirici qol boruya 8 keçir və oradanda plastifikator 9 və ya reduktor 7 vasitəsilə elektrik mühərrikin fırlanmasıyla 11 intensiv yenidən işlənilmə kamerasına ötürülür. Kameranın çıxışında xəmirin temperaturunu ölçmək üçün termometr 10 quraşdırılıb. Plastikləşdirmə kamerasında ulduzabənzər fərqli yönchlərə hərəkət edən vallarla xəmirin intensiv emalı baş verir, sıxılma sahəsində xəmirin təzyiqi  $3-10^5$ Pa qədər artır, temperaturu isə  $10-15^{\circ}\text{C}$  olur. Xəmirin plastifikatorda işlənilməsinin dərəcəsi maşının sxemində tristor dəyişdirici qurğusu ilə olur və bu plastifikatorun valının dövrlərini tədricən dəyişməyə imkan verir.


Şəkil 2,22də dəzgahın ümumi görünüşü göstərilib. Dəzgahın özülü çuqun lövhələrdən 1,3,4,15 hazırlanıb və bunlar reduktorun 5 çuqun gövdəsi və qarışdırıcı kamerası 9 ilə birləşdirilib. Lövhə 1 elektrik mühərrik 2 bərkidilib, lövhə 3 isə - reduktor- mühərrik 5, dərtlib taxılan diyircək 16 və reduktor 14 bərkidilib. İlkin xəmir qarışdırıran kameranın təmizlənməsi üçün o, qatlanan vintli və sıxıcı 8 ilməli qapaqla 7 təchiz olunub. Qapağın açılmasını asanlaşdırmaq üçün onun ilmələri qapağın çəkisini kompensasiya edən qurğu ilə təchiz olunub. Yük ağızlığı, kənar qapılara 6 malikdir, onların açılması kameranın təmizlənməsini asanlaşdırır.

Qapaqlar və qapılar rezin sıxlaşdırıcı ilə təchiz olunub.



**Şəkil 2.22. Yoğurma Maşının Sxemi P3-XTO**

Belə qatlanan qapaq plastifikator 10 kamerasında var. Bundan əlavə vint qurğusuda var 12 və o plastifikator orqanlarını kameradan 11 çıxarmağa kömək edir. Təmizlənməsi və yuyulması üçün tabaq 13 var. RZ-XTO xəmir qarışdırı dəzgah, xəmirin intensiv qarışımına kömək edir, hazır məhsulların keyfiyyətini yaxşılaşdırır, yeni texniki sxemlər üçün geniş imkanlar yaradır, acıma dövrünü qısalıdır. Diqqət yetirmək lazımdırki, dəzgahda qarışdırma prosesi 2ci yoğurma ilə birləşir və buna görədə daha şox enerji sərf edir.  $3 \cdot 10^5$ Pa sıxılan xəmirin plastikləşdirilməsi dəqiqləşdirilməlidir.



**Şəkil 2.23 RZ-XTO xəmir yoğuran dəzgah**

## RZ-XTO xəmir yoğuran dəzgahının texniki xüsusiyyətləri

Məhsuldarlıq t/gün                  10 qədər

Quraşdırılmış güc kVt                  17

Yoğurma alətinin fırlanması tezliyi , dövr/dəq        50-150

Qabarit ölçülər, mm        3040x500x2200

Çəki,kq                  450

Texniki hesablamalar. Fasiləsiz xəmir yoğuran dəzgahının məhsuldarlığı M(kq,s)

$$M = z[\pi(D_p^2 - d_v^2)/240]Snpk_1k_2k_3.$$

Burada  $z_1$  – valların sayı, ədəd;  $D_p$  – pərlərin xarici diametri,m;  $d_v$ -valın diametri,m; S- pərlərin hərəkəti,m; n – valın fırlanması tezliyi,dəq; p- xəmirin bərkliyi,kq/m<sup>3</sup>;  $k_1$ - kürəkciklərin formasından və onların vala qarşı yerləşməsindən asılı olaraq, ötürmə əmsalı;  $k_2$  – pərlərin vint səthində eyni diametr və hərəkətlə yekun sahəsi;  $k_3$  – kəsişmə əmsalını qeyd edən pərlərin hərəkət yolunun əmsalı (bir vallı dəzgah üçün  $z=1$ ,  $k_3=1$ , iki vallı dəzgan üçün isə  $z=2$ ,  $k_3=0,55....0,70$ ).

Fasiləsiz dəzgahın yoğurma kamerasının tutumluluğu,  $V_f(m^3)$

$$V_f = \Pi \tau_3 / (pk_1),$$

Burada,  $\tau_3$  – xəmirin yoğurulması üçün lazım olan vaxt, san;  $k_1$  - qarışdırılan kameranın doldurulma əmsalı ( $k_1 = 0,6...0,7$ ).

Fasiləsiz xəmir yoğuran dəzgahının yoğurma zamanı qarışdırma alətinin fırlanması üçün lazımı gücü, N (kVt)

$$N = [P_0v_0 + P_pv_p]/1000\eta]m,$$

Burada,  $P_0$  və  $P_p$  – pərlərə təsir edən dayanıqlı müqavimət güclərinin ox və radial komponentləri;  $v_0$  və  $v_p$  - müvafiq olaraq, pərlər üzərində fəaliyyət göstərən dayanıqlı müqavimət qüvvələrinin tətbiqi nöqtəsinin ox və çevrə sürəti,m/san; m-

xəmir yoğuran dəzgahda pərlərin sayı,ədəd;  $\eta$ - ötürüçünün lazımi hərəkatının əmsalı ( $\eta=0,83....0,92$ );

$$P_0=F[Rptg^2(45+\gamma/2)+2s\cdot tg(45+\gamma/2)](\sin \alpha - \mu \cos \alpha)$$

Burada,  $F=ab$ - xəmirlə yüklenmiş pərin sahəsi, $m^2$ ;  $a,b$  kürəyininini və hündürlüyü, $m$ ;  $R$ -pərin fırlanma mərkəzinin radiusu, $m$ ;  $p$ -xəmirin bərkliyi  $kq/m^3$ ;  $c_0$  pərin materialı ilə xəmirin xüsusi müqaviməti, $Pa$ ;  $y$ - xəmirin daxili titrəyiş bucağı;  $\mu$ - xəmirin pərə sürtünmə əmsalı;  $\alpha$ -pərin fırlanma oxuna tərəf əyilmə bucağı, dər.:

$$P_p=F[Rptg^2(45+\gamma/2)+2s\cdot tg(45+\gamma/2)](\cos \alpha - \mu \sin \alpha)/$$

$$V_0=v_p \cos \alpha \sin \alpha$$

$$V_p=\omega R$$

Xəndəyin kəsişən sahəsi  $\Phi(m^2)$

$$\Phi=\pi B^2/2+(H-B/2)$$

Burada,  $B,H$ -xəndəyin eni və hündürlüyü, $m$ ;  $V$ -xəndəyin həcmi, $m^3$ ;

Xəndəyin uzunluğu  $L(m)$

$$L=V/\Phi.$$

Fasiləsiz  $\Pi$  pərli yoğurma dəzgahının məhsuldarlığı, aşağıdakı düstura görə müəyyən edilir


$$\Pi=1435\varphi p(b/H)jD^3\omega \sin 2\alpha$$

Burada,  $\varphi$ -ötürmə əmsalı (şəkərli xəmir üçün  $\varphi=0,20....0,22$ );  $p$ -kütlənin bərkliyi  $kq/m^3$ (xəmir üçün  $p=1200kq/m^3$ );  $b$ -pərin eni, $m$ ;  $H$ - pərlərin addımı, $m$ ;  $j$ -pərlərin sayı;  $D$ -pərlərin xarici diametri;  $\omega$ -pərlərin vallarının bucaq sürəti,dər/san;  $a$ -pərlərin vala tərəf dönmə bucağı, dər.

## Reduktorun Hesablanması

Qarışdırıcı üçün fırlanma tezliyi  $n=50-150$  dövr/dəq

Şəkil 2.8-də göstərilmiş motor reduktoru dəyişərək ayrıca mühərrrik və birpilləli slindirik dişli çax reduktoru ilə əvəz edirik.



Çıxış valının bucaq sürəti aşağıdakı ifadədən tapılır.

$$\omega = \frac{\pi n}{30}$$

Burada  $n$ - qarışdırıcı kürəkin dövrlər sayıdır.  $n=50-150$  dövr/dəq arasında dəyişir. Hesabatlar üçün  $n=114,6$  dövr/dəq qəbul edirik. O zaman bucaq sürəti aşağıdakı kimi olar:

$$\omega = \frac{\pi n}{30} = \frac{3,14 \cdot 114,6}{30} = 12 \text{ rad/san}$$

Hesabatlar nəticəsində kürəkli qarışdırıcıda güc  $6\text{kVt}$ -dır.

Beləliklə hesabi parametrlər aşağıdakı kimidir.

$$P_3 = 6\text{KVt}$$

$$\omega_3 = 12 \text{ san}^{-1}$$

$$n_3 = 114,6 \text{ dövr/dəq}$$

I.Elektrik mühərrikinin seçilməsi, ötürmə ədədinin bölüşdürülməsi, reduktorun vallarının dövrlər sayı v burucu momentinin təyin

1.1 Konveyeri hərkətə gətirmək üçün elektrik mühərrikinin tələb edilən gücünün təyini. İntiqalın ümumi faydalı iş əmsali aşağıdakı kimidir.

$$\eta_{\text{üm}} = \eta_1 \cdot \eta_2^2 \cdot \eta_3 \cdot \eta_4 = 0,97 \cdot 0,99^2 \cdot 0,9 \cdot 0,99 = 0,847$$

Burada  $\eta_1 = 0,97$  reduktordakı slindirik dişli çarx ötürməsinin F.İ.Ə;  $\eta_2 = 0,99$  – reduktorda bir cüt yastıqdakı itkiləri nəzərə alan əmsal  $\eta_3 = 0,90$ - açıq zəncir ötürməsinin F.İ.Ə;  $\eta_4 = 0,99$  aparan ulduzcuğun valindakı yastıqlarda itkiləri nəzərə alan əmsaldır. F.İ.Ə-nin bu qiymətləri uyğun cədvəldən qəbul edilir.

Elektrik mühərrikində tələb olunan gücü6

$$P_{em} = \frac{P_3}{\eta_{\text{üm}}} = \frac{6}{0,847} = 7,08 \text{ KVt}$$

## 1.2 Kataloqdan elektrik mühərrikinin seçilməsi

Katalokdan  $P_{em}=7,5 \text{ KVçt}$ , dövrlər sayı  $n_{em}$  965 dövr/dəq seçmək mümkündür. Göstərilən tip mühərrikləri seçmək üçün intiqalın ümumi ötürmə ədədini və reduktorun ötürmə ədədini tapıb müəyyən mülahizə yürütmək lazımdır. Konverin aparan ulduzcuğunu dövrlər sayı aşağıdakı kimi tapılır.

$$n_3 = \frac{30\omega_3}{\pi} = \frac{30 \cdot 12}{3,14} = 114,6 \frac{d}{dəq}$$

$n_{em}=965$  dövr/dəq həli üçün

$$u_P = \frac{n_{em}}{n_3} = \frac{965}{114,6} = 8,42$$

İntiqalın ötürmə dədəini ayrı-ayrı ötürmələr arasında bölüşdürükdə uyğun cədvəldə göstərilənlərdən istifadə etmək olar.

$n_{em}=965$  dövr/dəq olduqda verilmiş sxem üçün hər iki ötürmənin ötürmə ədədinin minimal qiyməti təmin edilir. Ona görə cədvəldən 4A 132 M6UZ tipli  $n_{em}=965$  dövr/dəq və  $P_{em}=7,5 \text{ Kvt}$  olan mührrik seçilir.

## 1.3 Qəbul olunmuş elektrik mühərrikinin valının dövrlər sayına uyğun intiqalın ümumi ötürmə ədədi

$$u_{\text{üm}} = \frac{n_{em}}{n_3} = \frac{965}{114,6} = 8,42$$

1.4 . Ümumi ötürmə ədədinin ( $U_{\text{üm}}$ ) bölüşdürülməsi. Cədvəldən zəncir ötürməsi üçün  $u_2=3$  qəbul edirik. Onda reduktorun slindirik dişli çarx ötürməsi üçün alarıq;

$$u_1 = \frac{U_{\text{üm}}}{u_2} = \frac{8,42}{3} = 2,806..$$

Beləliklə intiqalın ümumi ötürmə dədi

$$U_{\text{üm}} = u_1 * u_2 = 2,806.. * 3 = 8,42 \text{ olur}$$

1.5. Reduktorun çıkış valının dövrlər sayı

$u = \frac{n_1}{n_2}$  buradan da

$$n_2 = \frac{n_1}{u_1} = \frac{965}{2,806} = 343,9$$

Reduktorun vallarının dövrlər sayı və fırlanma tezliyi

Aparan valda

$$n_1 = n_{em} = 965 \frac{\text{dövr}}{\text{dəq}} ; \omega_1 = \frac{\pi n_1}{30} = \frac{3,14 \cdot 965}{30} = 101,00 \text{ san}^{-1}$$

Aralıq valda

$$n_2 = \frac{n_1}{u_1} = \frac{965}{2,806} = 343,9 \text{ dövr/dəq}$$

$$\omega_2 = \frac{\pi n_2}{30} = \frac{3,14 \cdot 343,9}{30} = 35,99 \text{ san}^{-1}$$

Aparılan valda

$$n_3 = \frac{n_1}{U_{\text{üm}}} = \frac{965}{8,42} = 114,6 \frac{\text{dövr}}{\text{dəq}}$$

$$\omega_3 = \frac{\pi n_3}{30} = \frac{3,14 \cdot 114,6}{30} = 12 \text{ san}^{-1}$$

1.6 Vallardakı burucu momentlər

Aparan valda

$$T_1 = \frac{P_1}{\omega_1} = \frac{7,08 \cdot 10^3}{101} = 70,09 \text{ H.M.}$$

Aralıq valda

$$T_2 = T_1 \cdot u_1 = 70,09 \cdot 2,806 = 196,67 \text{ H.M.}$$

Aparılan valda

$$T_3 = T_1 \cdot u_{\text{üm}} = 70,09 \cdot 8,42 = 590,15 \text{ H.M.}$$

Burucu momentlər təyin edildikdə ötürmədəki itkilər nəzərə alınmamışdır.

II. Dişli çarxların materiallarının seçilməsi ; dişlərin kimyəvi termiki emalının təyin edilməsi; buraxıla bilən gərginliyin təyin edilməsi

2.1 Uyğun cədvəllərdən istiadə edərək dişli çarxlar hazırlanması üçün polad 45 qəbul edirik. Aparan dişli çarx üçün normallaşdırma . aparılan dişli çarx üçün isə yaxşılaşdırma termiki emal proseslərini təyin edirik.

2.2 Kontakt və əyilmədə dişlərin düzümlülüyü. Dişlərin kontakt və əyilmədə düzümlülüyünü yoxlamaq üçün buraxıla bilən gərginliklər və formulaları ilə hesablanır. Cədvəldən polad 45 üçün , aparan dişli çarx üçün HB 180....220

$\sigma_{HP}^0 = 420 \text{ MPa}$ ,  $N_{H0} = 10^7$ ,  $\sigma_{FP}^0 = 110 \text{ MPa}$ , səlist ötürmədə  $N_{F0} = 4 \cdot 10^6$ ,  
aparılan dişli çarx üçün yaxşılaşdırma HB 240.....280;  
 $\sigma_{HP}^0 = 600 \text{ MPa}$ ,  $N_{H0} = 1,5 \cdot 10^7$ ,  $\sigma_{FP}^0 = 130 \text{ MPa}$ , səlist ötürmədə  $N_{F0} = 4 \cdot 10^6$  qəbul edilir.

Öturmənin resursunu  $tr \geq 10^4$  saat təyin edib. gərginliyin dəyişmə təkilləeinin sayını

$N_{HE}^* = N_{FE}^* = N \sum = 60 t_r n$  formulasından təyin edirik.

$$N_{HE} = N_{FE} = 60 t_r n_2 = 60 \cdot 10^4 \cdot 343.9 = 20,634 \cdot 10^7$$

$N_{HE} > N_{H0}$  və  $N_{FE} > N_{F0}$  olduğu üçün uzunmürlülük əmsalının qiyməti  $K_{HL}=1$  və  $K_{FL}=1$  olur.

Beləliklə aparan dişli çarx üçün buraxıla bilən gərginliklər;

$$\sigma_{HP}'' = \sigma_{HP}^0 K_{HL} = 420 \cdot 1 = 420 \text{ MPa}$$

$$\sigma_{FP}'' = \sigma_{FP}^0 K_{FL} = 110 \cdot 1 = 110 \text{ MPa}$$

Aparan dişli çarx üçün isə

$$\sigma_{HP}^I = \sigma_{HP}^0 K_{HL} = 600 \cdot 1 = 600 \text{ MPa}$$

$$\sigma_{FP}^I = \sigma_{FP}^0 K_{FL} = 130 \cdot 1 = 130 \text{ MPa}$$

### III. Öturmənin parametrlərinin təyini

3.1 Qapalı dişli çarx öturməsinin parametrlərinin təyin olunmasına mərkəzlərarası məsafənin təyin olunması ilə başlanılır. Bu məsafə

$a_w \geq Ka(u \pm 1) \sqrt[3]{K_{HB} \cdot T_1 / (u\psi_{ba} \cdot \sigma_{HP}^2)}$  formulası ilə təyin edilir. Əvvəla bu formulaya daxil olan əmsalları təyin edək.

Cədvəldən düz slindrik dişli çarxlardan üçün  $K_a=4950$ , dişli çarxın enlik əmsalı isə  $\psi_{ba} = 0,2 \div 0,8$  hədlərində qəbul edilir. Hesabatlar üçün  $\psi_{ba} = 0,4$  qəbul etsək taparıq.

$$\psi_{hd} = 0,5\psi_{ba}(u_1 + 1) = 0,5 \cdot 0,4(2,806 + 1) = 0,7612$$

Cədvəldən  $K_{HB} \approx 1,10$  qəbul edirik. Qiymətləri yerinə yazsaq alarıq.

$$a_w \geq Ka(u + 1) \sqrt[3]{\frac{K_{HB} \cdot T_1}{u\psi_{ba} \cdot \sigma_{HP}^2}} = 4950(2,8 + 1)$$

$$\sqrt[3]{\frac{1,1 \cdot 70,09}{2,8 \cdot 0,912 \cdot (420 \cdot 10^6)^2}}$$

$$a_w = 18810 \sqrt[3]{\frac{77,099}{2,55 \cdot (420 \cdot 10^6)^2}} = 335,89 * 31 * 10^{-7} \approx 0,104 \text{ m} \approx 104 \text{ mm}$$

QİUŞ standartı 229-75-ə əsasən mərkəzlər arası məsafəni  $a_w=125$  qəbul edirik.

3.2 Öturmənin normal modulunu  $m=m_n=(0,01-0,02)$   $a_w$  ifadəsindən təyin edirik.

$$m_n = (0,01 \div 0,02)a_w = (0,01 \div 0,02)125 = (1,25 \div 2,5)$$

QİUŞ st. 310-76-dan  $m_n=2,5$  mm qəbul edirik.

3.3 Aparan və aparılan dişli çarxlardan dişlərinin sayını təyin edirik.

Aparan dişli çarxın dişlərinin sayını aşağıdakı ifadədən taparıq.

$$Z_1 = \frac{2a_w}{[m(u_1 + 1)]} = \frac{2 \cdot 125}{2,5(2,806 + 1)} = \frac{250}{9,515} = 26,27$$

$Z_1$ -i 26 qəbul edirik. Aparılan dişli çarxın dişlərinin sayını isə aşağıdakı ifadədən tapırıq.

$$Z_2 = u_1 * Z_1 = 2,806 * 26 = 72,95$$

$Z_2$ -ni 73 qəbul edirik.

3.4 Ötürmə ədədini və çıxış valının dövrlər sayını dəqiqləşdiririk.

$$u_1 = \frac{Z_2}{Z_1} = \frac{73}{26} = 2,807$$

$$n_2 = \frac{n_1}{u} = \frac{965}{2,8} = 344,64 \text{ d/dəq}$$

$$\omega_2 = \frac{\pi n_2}{30} = \frac{3,14 \cdot 344,64}{30} = 36,07 \text{ san}^{-1}$$

3.5. Dişli çarxların bölgü çevrələrinin, xarici və daxili çevrələrinin diametrlərini aşağıdakı ifadələrdən tapırıq.

$$d_1 = m_1 z_1 = 2,5 \cdot 26 = 65 \text{ mm}$$

$$d_{x1} = d_1 + 2m_1 = m_1(z_1 + 2) = 2,5 \cdot (26 + 2) = 70 \text{ mm}$$

$$d_{q1} = d_1 - 2,5 m_1 = m_1(z_1 - 2,5) = 2,5 \cdot (26 - 2,5) = 58,75 \text{ mm}$$

$$d_2 = m_1 z_2 = 2,5 \cdot 73 = 182,5 \text{ mm}$$

$$d_{x2} = d_2 + 2m_1 = m_1(z_2 + 2) = 2,5 \cdot (73 + 2) = 187,5 \text{ mm}$$

$$dq_2 = d_2 - 2,5m_1 = m_1(z_2 + 2,5) = 2,5 \cdot (73 + 2,5) = 188,75 \text{ mm}$$

3.6. Mərkəzlər arası məsafəni dəqiqləşdiririk.

$$a_w = \frac{d_1 + d_2}{2} = \frac{55 + 195}{2} = 125 \text{ mm}$$

$a_w = 125$  mm standarta uyğundur.

3.7 Dişli çarxların saqanaqlarının enliyini aşağıdakı formula ilə təyin edirik.

$$b = \psi_a a \quad w = 0,4 \cdot 125 = 50 \text{ mm}$$

Aparlılan dişli çarx üçün  $b_2=54\text{mm}$

Aparan dişli çarx üçün isə  $b_1=56\text{ mm}$  qəbul edirik.

IY. İlişmədə çevrəvi sürəti və təsir edən qüvvələrin hesablanması.

4.1. Çevrəvi sürəti hesablayıb ötürmənin dəqiqlik dərəcəsini təyin edək.

$$V = \frac{\pi n_1 d_1}{60} = \frac{3,14 \cdot 965 \cdot 55}{100060} = 2,80 \text{ m/san}$$

Cədvəldə verilənlərlə alınmış nəticəni müqayisə edərək  $V<6\text{ m/s}$  olduqda ötürmənin dəqiqliyi 8-ci dərəcədən olduğunu qəbul edirik.

4,2 İlişmədə əmələgələn qüvvələri təyin edirik. Çevrəvi qüvvə

$$F_t = \frac{P_1}{V} = \frac{7,08 \cdot 10^3}{2,80} = 2528 \text{ H}$$

Radial qüvvə

$$F_2 = F_t \cdot \operatorname{tg} \alpha = 2528 \cdot \operatorname{tg} 20^\circ = 2528 \cdot 0,364 = 920 \text{ H}$$

Y. Dişlərin kontakt və əyilmədə dözümlüyünə yoxlama hesabatı.

5.1 Əvvəla  $\sigma_h = Z_N Z_M Z \sqrt{\frac{K_F(u \pm 1)}{dbu}} \leq \sigma_{H_p}$  formulasına daxil olan əmsalları təyin edək. Slindirik düz dişli çarxlardan  $Z_n=1,76$  qəbul edirik, digər uyğun cədvəldən  $Z_M=274 \cdot 10^3 \text{ Pa}$ , Kontakt xəttinin ümumi uzunluğunu nəzrə alan  $Z \sum$  əmsalını  $Z \sum = \sqrt{(4 - \varepsilon_\alpha)/3}$  formulasından istifadə edərək təyin edirik. Bunun üçün əvvəla  $\varepsilon_\alpha \approx [1,88 - 3,2 \left( \frac{1}{Z_1} \pm \frac{1}{Z_2} \right)] \cos \beta$  formulasından  $\varepsilon_\alpha$  təyin edirik.

$$\varepsilon_\alpha \approx [1,88 - 3,2 \left( \frac{1}{Z_1} + \frac{1}{Z_2} \right)] = [1,88 - 3,2 \left( \frac{1}{26} + \frac{1}{73} \right)] = [1,88 - 3,2(0,038 + 0,013)] = 1,88 - 0,16 = 1,72$$

$$Z_\varepsilon = \sqrt{\frac{1}{\varepsilon_\alpha}} = \sqrt{\frac{1}{1,72}} = \sqrt{0,58} = 0,76$$

Cədvəllərdən  $K_{HB}=1,035$ ,  $K_{HV}=1,08$ ,  $K_{Ha}=1,05$

$K_{FV}$  əmsalını aşağıdakı ifadədən tapırıq.

$$K_{FV} = 2H_{HV} - 1 = 2 * 1,08 - 1 = 1,16$$

Yük əmsalını aşağıdakı ifadədən tapırıq.

$$K_H = K_{H\alpha} \cdot K_{H\beta} \cdot K_{HV} = 1,05 \cdot 1,04 \cdot 1,08 = 1,17$$

5.2 Dişlərin kontakt gərginliyinə görə dözümlülüğünə aşağıdakı vasitə ilə yoxlayırıq.

$$\begin{aligned}\sigma_H &= Z_H Z_M Z_\Sigma \sqrt{\frac{K_H F_t(u+1)}{d_1 b_2 u}} = 1,76 \cdot 274 \cdot 10^3 \cdot 0,77 \sqrt{\frac{1,17 \cdot 2528 \cdot (2,8+1)}{65 \cdot 54 \cdot 10^{-6} \cdot 2,8}} = \\ &= 369 \cdot 10^3 \cdot \sqrt{\frac{11239,48}{9828 \cdot 10^{-6}}} = 369 \cdot 10^3 \cdot \sqrt{1143618.23} = 369 \cdot 10^3 \cdot 1069 = \\ &= 394 \cdot 10^6 \text{ MPa}\end{aligned}$$

5.3  $\sigma_F = Y_F K_F F_t / (1m) \leq \sigma_{FP}$  tənliyinə daxil olan əmsalları təyin edirik. Slindirik düz dişli çarxlar üçün

$K_1 \alpha = 1$ , qəbul etmək olar, cədvəldən  $K_F \beta = 1,1$  Cədvəllərdən istifadə edib  
 $K_{FV} = 2, K_{NV} - 1 = 2 \cdot 1,01 - 1 = 1,02$  alırıq. Yük əmsalı

$$K_F = K_{F\alpha} K_{F\beta} \cdot K_{FV} = 1 \cdot 1,1 \cdot 1,02 = 1,12$$

Cədvəldən istifadə edib aparan və aparılan dişli çarxların çarxların forması dişlərinin forma əmsalını interpolasiya yolu ilə təyin edirik. Aparan dişli çarx üçün  $Z_1 = 26$  olduqda  $Y'_F = 4,1$ ,  $Z_2 = 73$  olduqda  $Y''_F = 3,74$

Aparan və aparılan dişli çarxların dişlərinin möhkəmliliyini müqayisə edirik

$$\sigma' \frac{F_p}{Y'_F} = \frac{130}{4,1} = 31,7 \text{ MPa}$$

$$\sigma'' \frac{F_p}{Y''_F} = \frac{110}{3,74} \approx 26,4 \text{ MPa}$$

Aparılan dişli çarxın dişlərinin möhkəmliyi, aparan dişkli çarxının nisbətən aşağıdır və ona görə də əyilmədə gərginliyinə görə dözümlüyünün aparan dişli çarxi yoxlamaq lazımdır.

$\sigma_F = Y_F K_F F_t / (1m) \leq \sigma_{FP}$  tənliyindən istiadə edərək əyilmədə dişin dözümlüyünü yoxlayırıq.

$$\sigma_F = \frac{Y_F Y_\beta K_F F_t}{bm_n} = \frac{3,74 \cdot 1 \cdot 1,12 \cdot 2528}{54 \cdot 2,5} = 20,2 \text{ MPa} \leq \sigma''_{FP}$$

Beləliklə, möhkəmlik şərti təmin edilir.

#### VI. İkinci pillənin hesabı

Zəncir ötürməsini hesablamaq üçün parametrlərin qiymətləri əvvəlcədən müəyyən edilmişdir.  $n_2 = 343,9 \text{ dəq}^{-1}$ ,  $\omega_2 = 35,99 \text{ san}^{-1}$ ,  $n_3 = 114,6 \text{ dəq}^{-1}$ ,  $\omega_3 = 12 \text{ san}^{-1}$ ,  $T_2 = 196,67 \text{ Nm}$ ,  $T_3 = 590,15 \text{ nm}$ ,  $U_{zən} = 3$ . Ötürmə üçün bircərgəli diyicəkli zəncirin tipini seçirik.

1. Cədvəldən aparan ulduzcuğun dişlərinin sayını seçirik. Dişlərin sayını tək ədəd seçmək məsləhət görülür.  $Z_3=25$  qəbul edirik.

2. Aparılan ulduzcuğun dişlərin sayı  $i=\omega_1/\omega_2=n_1/n_2=Z_2/Z$  formulu ilə təyin edirik.

$$Z_4 = uZ_3 = 25 \cdot 3 = 75$$

Zəncirin addımının təyin edilməsi. On əvvəl yük əmsalının qiymətini hesablayırıq. Cədvəldən kiçik təkanlar olduqda  $K_1=1,2$ , ötürmə dövrü yağlılıqda  $K_2=1,5$  iki növbli iş rejimində  $K_3=1,25$  məsafələr arası məsafə  $a=(30.....50)t$  olduqda  $K_4=1$  sıxılan dayaqlarla zənciri tənzimlədikdə  $K_5=1$  qəbul edirik. Qiymətləri yerinə yazsaq aşağıdakını alırıq.

$$K = K_1 \cdot K_2 \cdot K_3 \cdot K_4 \cdot K_5 = 1,2 \cdot 1,5 \cdot 1,25 \cdot 1 \cdot 1 = 2,25$$

Cədvəldən zəncirin addımının  $t=19,05.....25,5 \text{ mm}$  hədlərində olduğunu qəbul edib interpolasiya yolu ilə buraxıla bilən təzyiqin qiymətini təyin edirik.

$$\begin{aligned} [P]_{n_1=200} &= 29,4|200 - 3,7 \\ [P]_{n_1=400} &= 25,7|129 - x \end{aligned} \left. \right\} x = \frac{129 \cdot 3,7}{200} = 2,386$$

Beləliklə

$$[P]_{n_1=271} = [P]_{n_1=400} + X = 25,7 + 2,38 = 28,08 \text{ MP}$$

Qiymətləri yerinə yazsaq

$$t \approx 6 \sqrt[3]{\frac{Z_2^n}{Z_3 n_2 |P| \cdot u}} = 6 \sqrt[3]{\frac{2,25 \cdot 6,7 \cdot 10^3}{25 \cdot 343,9 \cdot 28,08 \cdot 10^6 \cdot 1}} = 6 \sqrt[3]{\frac{15,075}{190242 \cdot 10^3}} = \\ = 6 * \sqrt[3]{0,0000008} = 6 * 0,003 \approx 0,0558 \text{m} \approx 55 \text{mm}$$

Cədvəldən  $t=44,45$  mm (IIP-44,45\*17240 tripli DÜİST 1356875)

4. Zəncirin sürətini təyin edirik.

$$V_2 = \frac{t Z_3 n_2}{60} = \frac{44,45 \cdot 10^{-3} \cdot 25 \cdot 343,9}{60} = 6,36 \frac{\text{m}}{\text{san}}$$

5. Mərkəzlərərası məsafəni təyin edirik.

a(30....50)  $t=(30....50) 44,45=1333,5....2222,5$  mm mərkəzlərərası məsafəni  $a=1378$  mm qəbul edirik.

6. Zəncirin bəndlərinin sayını aşağıdakı kimi təyin edirik.

$$W = \frac{2a}{t} + \frac{Z_3 + Z_4}{2} + \left( \frac{Z_4 - Z_3}{2\pi} \right) \frac{t}{a} = \frac{2 \cdot 1378}{44,45} + \frac{25 + 75}{2} + \\ + \left( \frac{75 - 25}{6,28} \right)^2 \frac{44,45}{1378} = 62 + 50 + 63,38 \cdot 0,0322 = 114,04$$

$W=114,04$  qəbul edirik

7. Zəncirin uzunluğunu aşağıdakı kimi təyin edirik.

$$L = W \cdot t = 114,04 * 44,45 = 5067,3 \text{ mm}$$

8. Zəncirin aparan qolundakı qüvvəni təyin edirik

a) çevrəvi qüvvə

$$F_t = \frac{P_2}{V_2} = \frac{6,7 \cdot 10^3}{6,36} = 1053,45 \text{ N}$$

b) mərkəzdən qaçma qüvvəsi cədvəldən seçilmiş zəncir üçün  $q_m=7,50 \text{ kq/m}$  qəbul edirik. Onda

$$F_v = q_m \cdot V^2 = 7,5 \cdot 6,36^2 = 303,37 H$$

v) zəncirin aparılan qolunun sallanmasından yaranan qüvvəni təyin edirik. Qəbul edirik ki,  $\gamma = 55^\circ$  onda  $K_t = 1,5$

$$F_f = K_t q_m g a = 1,5 \cdot 7,5 \cdot 9,81 \cdot 1,378 = 152,08 H$$

Beləliklə

$$Q = F_t + F_v + F_f = 1053,45 + 303,37 + 152,08 = 1508,9 H$$

9. Seçilmiş zənciri oynaqlardakı təzyiqə görə yoxlayırıq.

Əvvəla zəncirin oynağının proyeksiyasının sahəsini tapırıq

$$\begin{aligned} S &= (0,25 \dots 0,30)t^2 u = (0,25 \dots 0,30)44,45^2 \cdot 1 = \\ &= 493,95 \dots 592,74 mm^2 \end{aligned}$$

$S = 580 mm^2$  qəbul edirik.

$$P = \frac{K F_t}{S} = 2,25 \cdot \frac{1053,45}{580} = 5,14 MPa < [P] = 28,08 MPa$$

10. Vallara və onların dayaqlarına düşən qüvvəni aşağıdakı kimi tapırıq

$$F = 1,15 F_t = 1,15 \cdot 1053,45 = 1211,4 H$$

11. Ulduzcuqların bölücü diametrlərini aşağıdakı kimi taprıq.

$$d_1 = \frac{t}{\left[ \sin \left( \frac{180^\circ}{Z_3} \right) \right]} = \frac{44,45}{\left[ \sin \left( \frac{180^\circ}{25} \right) \right]} = \frac{44,45}{0,122} = 364,34 mm$$

$$d_2 = \frac{t}{\left[ \sin \left( \frac{180^\circ}{75} \right) \right]} = \frac{44,45}{\left[ \sin \left( \frac{180^\circ}{75} \right) \right]} = \frac{44,45}{0,035} = 1270 mm$$

Beləliklə əvəz olunmuş integralın parametrləri təyin olunur

### **III FƏSİL. QARIŞDIRICININ ƏSAS KONSTRÜKTİV ELEMETLƏRİNİN TƏDQİQİ**

#### **3.1. Qarışdırıcı maşınların konstruksiyası ilə tanış olmaq**

Texnoloji avadanlıqlar təsir xarakterinə görə aparatlara və maşınlara bölünür. Aparatlarla istilik və kütlə mübadiləsi, fiziki-kimyəvi, biokimyəvi və başqa proseslər yerinə yetirilir. Bu proseslər nəticəsində emal edilən məhsulun fiziki və kimyəvi xassələri və ya onun aqreqat vəziyyəti dəyişir. Aparatın işləməsi üçün müxtəlif işçi mayelərin (soyuq, isti su) qazın, buxarın, tüstünün, istilik və soyuqluq amilinin və s. olması vacibdir.

Maşınlarda məhsula mexaniki təsir göstərilir və bunun nəticəsində onun həndəsi və fiziki-mexaniki göstəriciləri dəyişilir. Maşın və aparatlara tələbatlar ondan ibarətdir ki, maşın və aparat yüksək keyfiyyətli, etibarlı, az enerji və az material sərfli olmalıdır. Avadanlığın uzunömürlü və fasıləsiz işləməsinin əsas şərti onun mexaniki etibarlığı və konstruktiv təkmilliyidir. Mexaniki etibarlığı möhkəmlilik, davamlılıq, uzunömürlük, kermetiklik xarakterizə edir.

Aparatın konstruktiv təkmilləşdirilməsini konstruksiyanın sadəliyi, az metaltutumluğu, texnolojiliyi, yüksək faydalı iş əmsali xarakterizə edir. Yeyinti istehsalılı öz spesifik xüsusiyyətləri ilə əlaqədar konstruksiyası və materialı ilə fərqlənir, avadanlığın işlənməsini və hazırlanmasını tələb edir. Maşın və aparatların hazırlanmasında adətən poladdan, çuqundan, əlvan metallardan və plastmasdan istifadə olunur.

P o l a d l a r yüksək mexaniki möhkəmliliyi, plastikliyi ilə fərqlənməlidirlər. Maşın və aparatların hazırlanmasında karbonlu CT1, CT2, CT3 markalı poladlardan istifadə olunur. Kompressorların, nasoslarının, quruducuların, istilikdəyişənlərin və s. əsas hissələrinin hazırlanmasında keyfiyyətli karbonlu, aşkarlanmış poladlardan istifadə olunur.

Ç u q u n l a r dəmirin karbonla, silisiumla, marqansla, fosforla çoxkomponentli qarışğıdır. Çuqunlardan maşınların ayrı-ayrı hissələri və aparatların: nasoslarının və kompressorların silindirləri, dişli və sonsuz vint

çarxlarının, borular və boru kəmərləri armaturunun hazırlanmasında istifadə olunur. Çuqundan olan hissələr tökmə ilə hazırlanır. Çuqunlar sıxılmağa davamlı, əyilməyə, uzanmağa, qəlpələnməyə davamsızdır.


Ə 1 v a n m e t a 1 1 a r d a n , əsasən aliminyum və misdən yeyintiməşinqayırmasında istifadə olunur. Aliminyum möhkəmliyə, aşağı sıxlığa, yaxşııstilik keçirmə qabiliyyətinə malikdir. Oasan şamplanır və yastilanır. Aparatların hazırlanmasında A00 və AO markalı alimin-yumdan istifadə olunur. Mis qiymətli konstruksion materialdır. Maşın və aparatlarda M2 və M3 markalı misdən istifadə olunur. Mis yaxşı uzanır, şamplanır, yastilanır. İstilik dəyişən aparatlarda və rektifikasiya avadanlığında yanmış misdən istifadə olunur. Misin bürünc və latun ərintilərindən istifadə olunur.

Q e y r i - m e t a 1 1 a r yeyinti sənayesində üzvi və qeyri-üzvi mənşəli materiallardan müxtəlif aparatların hazırlanmasında geniş tətbiq olunur. Qeyri-üzvi mənşəli materiallardan şüşədən müxtəlif aparatların (distilə və buxarlandırıcı, istilikdəyişən, fermentatorlarda, rektifikasiya kolonnalarında, borukəmərlərində və s.) hazırlanmasında istifadə olunur. Şuşənin istifadəsi sanitar-gigiyenik tələbatlara cavab verir.

Emal müəssisələrinin qənnadı sexlərində tətbiq olunan çalma maşınları krem,yumurta yağı, qaymaq,kokteyl çalmaq və müxtəlif növ xəmirlərin qarışdırılması üçün istifadə edilir. Çalma maşınlarda baş vəən texnoloji prosesləri 3 əsas əməliyyatlar bölmək olar: ümumi həcmdə komponentlərin bərabər paylanması, bircinsli kütlənin əmələ gəlməsi ilə ayrı-ayrı məhsulların həll olunması; qarışığın hava ilə doydurulması.

Duru qarışığın hava ilə doydurulması başlıca olaraq axarlılıq formada hazırlanmış çalanın mürəkkəb hərəkəti sayəsində həyata keçirilir.Çalma müddəti hazır məhsula qoyulan texnoloji tələblərdən , həmçinin çalanın konstruktiv və kinematik parametrlərindən asılıdır. Tətbiq olunan çalma maşınları quruluşuna görə aşağıdakı kimi təsnifləşdirilir.

## Çalma maşınları




**Şəkil 3.1 Çalma maşınlarının təsnifat sxemi.**

İslək valı üfüqi yerləşmiş, və çalanı, çıxarılmayan bu maşınlar yüksək özlüklü, qarışığın yoğrulması üçün təyin edilmişdir. Bu maşınlar bir sıra üstünlük'lərə malik olmasına baxmayaraq, aşağıdakı çatışmazlıqları vardır. İslək üzvün (çalanı) aşağı tezlikdə fırlanması; Bir fırlanma sürətinə malik olması; maşında sanitar işlərinin aparılmasının çətin olması.

İslək valı üfüqi yerləşmiş və çalanı çıxarılan maşının konstruksiyası sadə olmaqla texnoloji baxımdan əhəmiyyətlidir.

İslək valı şaquli yerləşmiş ikinci qrupa daxil olan maşınlar birinci qrup maşınlara nisbətən üstünlük'lərə malikdir. Belə ki, bu qrup maşınlara qulluq edilmə olduqca sadədir, islək üzvünün sürətinin tənzim olunması, həmçinin müxtəlif qatılıqlı qarışiq üçün çalanını asanlıqla dəyişdirilməsi və sair üstünlük'ləri göstərmək olar.




**Şəkil 3.2. MB-6 tipli çalma maşını.**  
**a-ümumi görünüş; b-kinematik sxem.**

MB-6 tipli maşın. Maşın (şəkil 3.2. a,b) sütun formasında olan tökmə gövdədən 1, elektrik mühərrikindən 13, sürüngəcəd 16, pazvari qayış variatorundan, silindrik 9 və konsullu 7 redktorun planetar ötürmədən ibarətdir. Elektrik mühərrikinin çıkış valına işgil vasitəsilə quraşdırılmış qasnaq 17 çalanın intiqalının aparılan valında 11 yerləşmiş və aralnan qasnaqla 10 pazvari qayışla 18 birləşdirilmişdir. Aralanan qasnaq tərpənməz və yayla 12 sıxlıq tərpənən iki kəsik konusdan ibarətdir. Vint çarxının 15 və tutqacın 14, köməyi ilə elektrik mühərrikini 13 hərəkət etdirməklə çalanın fırlanma tezliyinin qiymətini dəyişmək mümkündür. Maşının çalanına 4 fırlanma hərəkəti sürət variyatorundan silindrik 9 və konuslu 7 reduktorla şaquli valdan 6 gəzdirici 5 ilə verilir.

Gövdə üstdən çıxarılan qapaqla örtülmüşdür. Kronşteynin 3 üstünə bakı 2 iki sıxıcı dəstəyin köməyi ilə bərkidilir.

MB-35 M tipli maşınlardır. Maşın (Şekil 3.3. a,b,v) içibos tökmə çatıdan 7 ibarət olub, içərisində bakın qaldırma mexanizmi və çalanın intiqalı quraşdırılmışdır. İntiqal elektrik mühərrikindən 28, pazvari qayış varyatorundan və planetar reduktordan ibarət. Kronşteynin 26 üstündə elektrik mühərriki 28 şaquli vəziyyətdə bərkidilmişdir və çatıyan nəzərən yerini dəyişməklə variator qayışının tarımlığını tənzimləmək mümkündür.



**Şəkil 3.3. MB-35 M tipli çalma maşını.**

**a-ümumi görünüş; b-kinematik sxem; v- kəsik.**


Elektrik mühərrikinin valına taxılmış variatorun kiçik qasnağı 23 iki hissədən ibarət olmaqla aşağı hissəsi vala sərt bərkidilmişdir. Hərəkət kiçik qasnaqdan enli variator qayışı 22 ilə böyük qasnağa 21 ötürülür.

Böyük variator qasnağının aşağı hissəsini yerdəyişməsi vintin 15, qaykanın 17 sancığın 18 və təmizləmə mexanizmi yastıqlarının çəmbərinin 19 köməyi ilə nazikçarx 4 vasitəsilə həyata keçirilir.

Çıxış valına 27 bərkidilmiş çalana 9 hərəkət şaquli valdan 20 planetar reduktorla verilir. Planetar reduktor gəzdircidən 3, günəş 13 və satelit 11 çarxlardan, həmçinin şaquli 12 və çıxış 10 valları olan dişli çarx cütlərindən ibarətdir.

Çatının gövdəsi və variator mexanizmi asan çıxarılan qapaqla 6 ötürülür. Çatının orta hissəsində bakın qaldırma mexanizmi yerləşir. Kronşteyndə 8 quraşdırılmış bakın 2 şaquli vəziyyətdə istiqamətləndiricilər 29 üzrə yerinin dəyişdirilməsi vint 25 və qaykanın 30 köməyi ilə həyata keçirilir. Bak 2 bilavasitə tutqacla 5 qaldırılır və endirilir.

Dəyişdirilən çalanın fırlanma surəti pazvari qauş variatorun köməyi ilə tənzimlənir. Variatorun çarxını firladarkən pazvari qayış ötürməsini aparan və aparılan qasnaqlarının diametrlərinin nisbətinin dəyişməsi nəticədə aparılan valın surəti dəyişir. Variatoru saat əqrəbi istiqamətində firladaraq çalan hissə ilə birlikdə işlək valın dövrlər sayını azaldır və ya əksinə, çarxi saat əqrəbinin istiqamətində firladaraq çalan hissə ilə birlikdə işlək valın fırlanma sürətini artırırlar. İşlək valın fırlanma sürətini elektirik mühərriki işə qoşularkən tənzimləmək olar və bu tezlik göstəricisi 16 ilə qeyd olunur. MB-35M tipli çalma maşın 2 dəyişdirilən bakla komplektləşdirilmişdir.




**Şəkil 3.4. MB-60 tipli maşın**

MB-60 tipli maşın. Maşın (şəkil 3.4.) tavadan, çatıdan, sürətlər qutusundan, arabacıqdan və 3 çalan hissədən(çubuqşəkilli dördpərli qarmaqvari) ibarətdir. Çuqun tavanın 12 üzərində istiqamətləndiricisi 11 olan düzbucaqlı dayaq formasında quraşdırılmış çatıda 8 bak 2 kronsteynə 9 bərkidilmişdir. Kronsteyn qalıcı mexanizmin tutqacının 10 köməyi ilə çatının istiqamətləndiricisinin üstündə yerini yuxarı və aşağı dəyişdirə bilər. 3 rejimdə işləyən sürətlər qutusu 5 çatının yuxarı hissəsində quraşdırılmışdır. İşlek alətlərə hərəkət elektrik mühərrikindən 7 sürətlər qutusu vasitəsilə verilir. Bu zaman planetar reduktorun 4 valına birləşmiş çalan 3 həm öz oxu, həmdə baki oxu ətrafında fırlanma hərəkəti etməklə texnoloji prosesi həyata keçirəcəkdir. Çalanın fırlanma sürəti bilavasitə tutqacla 6 nizamlanır.

Məhsul ilə dolu olan baki bir yerdən başqa yerə nəql olunması üçün arabacıqdan 1 istifadə edilir.

MC4-7-8-20 tipli çoxməqsədli yarım mexanizm. Mexanizm (şəkil 3.5.) ПУ-0.6, ПГ-0.6, ПХ-0.6 tipli universal mətbəx maşınları komplektinə daxildir və müxtəlif qənnadı qarışığılarını çalmaq, sıyıq xəmirini yoğurmaq, kartof püresini əzmək üçündür.



**Şəkil 3.5. MC4-7-8-20 tipli çoxməqsədli çalma mexanizm**

Maşının intiqal mexanizmi ümumi gövdədə yerləşmiş, üstdən qapaqla örtülmüş 9 ikipilləli sürətlər qutusundan 11, həmçinin konuslu 8 və planetar ötürürmədən 7 ibarətdir.

Universal intiqala mexanizmin qoşulması üçün reduktorun gövdəsi quyruqla 12 təchiz edilmişdir. Planetar mexanizmin valına 14 dəyişdirilən işlək orqanlar 1 xüsusi muftanın 4 köməyi ilə bərkidilmişdir. Reduktorun gövdəsində, üstünə dəyişdirilən işlək hissələr bərkidilmiş valın fırlanma sürətini dəyişdirən dəstək 10 vardır.

Bakın 2 dayaq künclüyü 16 gövdənin aşağı hissəsində nəzərdə tutulmuş kronsteynin 15 yarığına taxılır. Bakı bərkitmək üçün kronsteynin iki qatlanan boltu 3 vardır. Bak yükləmə novu 6 olan qapaqla 5 təchiz edilmişdir.

İşə başlamamışdan əvvəl dəyişdirilən mexanizmin quyruğunu intiqal reduktoru qapağının boğazlığına taxırlar, bu zaman dəyişdirilən mexanizmin işlək

valının 13 kvadrat en kəsikli ucu intiqal reduktorunun çıxış valının kvadrat yoluna düşməlidir.

Çalma maşınlarının məhsuldarlığı aşağıdakı düsturla hesablanılır.

$$Q = \frac{V\varphi\rho}{t_y+t_e+t_b} \quad (3.1)$$

burada V-bakın həcmidir,  $m^3$ ;  $\rho$  -məhsul qarışığının sıxlığıdır,  $kq/m^3$ ;  $\varphi$  - bakın dolma əmsalıdır, ( $\varphi=0.3-0.6$ ) ;  $t_y t_e t_b$  -uyğun olaraq yüklemə, çalışma və boşaltma müddətləridir, san.

Çalma maşınlarının elektrik mühərrikinin gücü isə aşağıdakı düsturla hesablanır

$$N = \frac{M_k \omega_g K_a}{\eta}, \quad (3.2)$$

burada  $M_k$  -mühitin (qarışığın) müqavimətinin aradan qaldırılması üçün tətbiq olunan momentdir, Nm;  $\omega_g$  – gəzdircisinin bucaq sürəti, rad/san;  $\eta$ -ötürücü mexanizmin f.i.ə.;  $K_a$  -güc ehtiyyatı əmsalı,  $K_a = 1,1$ .

Mühitin müqavimətinin aradan qaldırılması üçün tətbiq olunan moment aşağıdakı ifadə ilə hesablanır.

$$M_k = PR_g \quad (3.3)$$

burada  $R_g$  -gəzdircinin uzunluğu, m; P- duru qarışığın çalınmasında mühitin müqavimət qüvvəsi

$$R = \xi F \frac{V_{or}^2 \rho_M}{2} \quad (3.4)$$

burada  $\xi$  –qarışığın xüsusi müqavimət əmsalı; F- işlək üzvün sahəsinin onun maksimal hərəkət sürəti istiqamətinə perpendikluyar olan müstəviyə proyeksiyasıdır,  $m^2$ ,  $\rho_M$  - məhsul qarışığının sıxlığıdır;  $V_{or}$  -işlək üzvün orta hərəkət sürətidir, m/san.

$$V_{or} = 1.32 \omega_g (R - r) \quad (3.5)$$

burada R –günəş çarxının radiusu, m; r- planetar çarxın radiusu, m;

Təcrubi üsulla müəyyən edilmişdir ki, qarışığın müqavimət əmsalı işlək üzvün hərəkət sürətindən, konstruktiv ölçülərindən və formasından, həmçinin mühitin temperaturasından asılıdır.

### **3.2. Qarışdırıcı maşınların əmək göstəricilərinə görə iş prinsipinin təyini**

Təmizlənmiş və yuyulmuş qazanı bünövrə tavasının üstünə elə sürüllerki, arabacığın yan çarxları xüsusi diyirləmə meydançasında, kiçik çarx isə yarıqda yerləssin qazanın yumruğu dönən diskin yarığına girməlidir (bunun üçün qazanı əl ilə bir qədər döndərmək lazımdır).

Yükləmədən qabaq maşını boş gedişdə yoxlayırlar. Məhsul komponentləri qazana ardıcılıqla töküldükdən sonra maşının mühafizə löhvəsini salaraq, elektirk mühərrikini qoşub, ərzağı qarışdırırlar. Nəzərə almaq lazımdır ki, yoğrulan xəmir nə qədər bərk olarsa lingə bir o qədər çox yük düşəcəkdir. Siyiq xəmir hazırlanarkən qazanın həcminin 80-90 % -i qədər bərk xəmirdə isə 50 % -i qədər doldururlar. Bu qaydanın pozulması elektirk mühərrikinin artıq yüklənməsi maşının tez yeyilməsin və sımasına gətirib çıxarır.

Yoğurma müddəti hazırlanan xəmirin növündən və miqdardından asılı olub, təxminən 7-20 dəq çəkir.

İş vaxtı ehtiyatlı olmaq lazımdır: qazana tərəf əyilmək və içərisinə əl salmaq olmaz.

Qarışdırımadan sonra (hazır xəmir bircinsli və elastik olmalıdır, ələ yapışmamalıdır) “dayan” düyməsini yoğuran ling yuxarı vəziyyətdə olanda basmaq lazımdır. Əgər ling ətalət qüvvəsinə görə bu vəziyyətdə qala bilməyibssə, düymə stansiyasının qapıcığını açmaq və əl çarxını fırlatmaqla yoğuran lingi lazım olan vəziyyətə gətirmək lazımdır.

Bundan sonra mühafiz löhvəsini qaldırır, pedalı basır, qazanı gvdədən sıçrayışla ayırır və maşından uzaqlaşdırı, lazım olarsa, əvəzinə başqa qazanı sürüb gətirir və qarışdırma prosesini təkraar edirlər.

İş qurtardıqdan sonra qazanı işlək üzvləri və mühafizə löhvəsini xəmirin qalığından təmizləyir, isti su ilə yuyur və qurulayırlar. Xəmiryoğuran maşınlarının texnikki xarakteristikası cədvəl 3.1-də verilmişdir.

*Cədvəl 3.1.*

Göstəricilər	Ölçü vahidi	TMM-1M	TMM-60M	MTM-15	MTU-100	P3-XTU-3	ΦTK-1000
Yoğurma kamerasının tutumu..	L	140	60	15	100	350	400
Fırlanma tezliyi:							
Yoğurma kamerası....	$D\varrho q^{-1}$	4	35	-	-	-	-
Kürəklər....	$D\varrho q^{-1}$	27	47	-	-	-	-
Öz oxu ətrafında I fırlanma sürəti.....	$D\varrho q^{-1}$	-	-	46	-	60/90/1	200 20
II fırlanma sürəti....	$D\varrho q^{-1}$	-	-	23	-	-	-
İntiqal valinən oxu ətrafında: I sürət .....	$D\varrho q^{-1}$	-	-	-	140	-	-
İkinci sürət.....	$D\varrho q^{-1}$	-	-	-	236	-	-
Elektirik mühərrikinin gücü .....	KVt	2.2	1.1	1.1	-	22	7.0
Qabarit ölçülər:							
Uzunluğu.....	Mm	1295	750	750	800	1400	-
Eni.....	Mm	840	540	500	450	1860	220
Hündürlüyü.....	Mm	1005	1165	750	1008	1870	-
Çəkisi.....	Kq	350	140	85	225	2300	-

Hər şeydən əvvəl maşını nəzərdən keçirib işi hazırlamaq lazımdır. Maşının işlək valına tələb olunan formada dəyişdirilən çalan hissə bərkidilir (çubuqşəkilli-asanqarışdırılan kütlələrin çalınması üçün, torşəkilli - orta sıyıqlı kütlənin qarışdırılması üçün qarmaqşəkilli- sıyıq və yarı sıyıq xəmirinin qarışdırılması üçün qapalı formalı-qatı xəmirin qarışdırılması üçün ).

Çalan hissənin işlək valın ucuna elə taxırlar ki, valın üstündəki civi çalan hissənin yarığına girsin , sonra çalan hissəni saat əqrəbinin əksinə çevirərək valın üstündə bərkidirlər. Bakı ərzaqla doldurduqda nəzərə almaq lazımdır ki, çalınandan sonra ərzağın həcmi 2-4 dəfə artır.

Elektirik mühərriki işə düşəndən sonra çalan hissə planetir fırlanma hərəkəti etməklə məhsulu qarışdırır. Qarışma müddəti emal olunan məhsulun növündən asılıdır. Texnoloji proses başa çatdıqdan sonra elektirik mühərrikini dövrədən açırlar. Bak ilə birlikdə kronsteyni aşağı vəziyyətə salır, valın üstündən çalan hissəni açır və kronsteyndən məhsulla birlikdə bakı götürürlər.

İş qurtardıqdan sonra çalan hissə isti su ilə yuyulur və maşının üstü nəm əski ilə silinir.

Kronsteynin qaldırma mexanizminin istiqamətləndiriciləri yağla yağlanmalıdır.

Çalma maşınlarının texniki xarakteristikası 3.2-də verilmişdir.

Çalma maşınlarının texniki xarakteristikası.

### **Cədvəl 3.2**

Göstəricilər	Ölçü vahidi	MBΠ11-1	MC4-7 8-20	MB-6	MB-35M	MB-60
Bakın tutumu	L	25	20	6	35	60
Elektirik mühərrikinin gücü	kvl	0.6	0.6	0.18	0.8	2.2
İntiqal valının fırlanma						

tezliyi:						
I sürət	$deq^{-1}$	71	46	110	60	21
II sürət	$deq^{-1}$	138	85	-	-	63
III sürət	$deq^{-1}$	-	-	200	185	96
Çalma valının fırlanma tezliyi:						
I sürət	$deq^{-1}$	176	180	370	200	70
II sürət	$deq^{-1}$	344	344	-	-	209
III sürət	$deq^{-1}$	-	-	670	625	316
IV sürət	$deq^{-1}$	-	-	-	-	-
Qabarit ölçülər:						
Uzunluğu	M	450	440	450	750	1105
Eni	M	610	435	300	530	650
Hündürlüyü	M	620	630	550	1180	1300
Çekisi	Kq	16	26	35	175	400

Maşını işə salmamışdan qabaq qiyməqarışdırıran mexanizmi intiqalın boğazında yerləşdirir və möhkəm bərkidirlər. Sonra intiqalın elektrik mühərrikini işə salır və bunkerə lazım olan məhsul komponentlərini, (çörək, xirdalanmış ət, duz, istiot, və s.) yükləyirlər. İşlək kamerada məhsul kütləsi intensiv surətdə qarışdırılır və gövdənin ön qapağında yerləşən yüksək pəncərəsinə ötürülür. Qarışdırma müddəti 50/60 sm-dır. Uzun müddətli qarışdırma ətdən piyin ayrılmasına səbəb olur, nəticədə qiymə kütləsinin keyfiyyəti aşağı düşür. Qarışdırmadan sonra intiqalın elektrik mühərrikini dayandırmadan yüksək boşaltma pəncərəsinin qapayıcısını açırlar, nəticədə qarışdırılmış qiymə qoyulmuş taraya itələnir. Boşaldılandan sonra qapayıcı bağlanır və məhsul komponentlərinin növbəti porsiyası yüklenir.

İş zamanı qiymə kütləsini firlana vala tərəf əl ilə itələmək həmçinin yüksək boşaltma pəncərəsini qiymə kütləsindən təmizləmək qadağandır.

Salat və vneqredləri qarışdırılan MC25-200 tipli mexanizm intiqalın boğazına bərkidildikdən sonra 8 kq çox olmamaqla ərzaq baka töküür və intiqalın mühərriki işə salınır.

İş qurtardıqdan sonra elektrik mühərrikini dövrədən ayırrı, işlək valı, çıxarıır, gövdəni və valı məhsul kütləsi qalığından əl ilə təmizləyir, bundan sonra gövdəni çıxarıır və isti su ilə yuyub qurudurlar.

Məhsulun qarışdırılması üçün tətbiq olunan avadanlıqların texniki xarakteristikası cədvəl 3.3.-də verilmişdir.

### *Qarışdırma avadanlıqlarının texniki xarakteristikası - Cədvəl 3.3*

Göstəricilər	Ölçü vahidi	MC8-150	MC4-7-8-20	MC25-200	MBП-II-1
Məhsuldarlıq....	Kq/saat	150	150	200	150
Bakın tutumu	1	7	20	10	25
İşlək üzvlərin fırlanma tezliyi;	$dəq^{-1}$	170	170	28	170
Bakın oxu ətrafında .....	$dəq^{-1}$	-	46	-	71
Öz oxu ətrafında.....	$dəq^{-1}$	-	182	-	176
Qabarit ölçüləri:					
Uzunluğu....	mm	495	580	360	450
Eni....	mm	320	660	360	610
Hündürlüyü....	mm	325	480	490	620
Çekisi....	kq	12	22	12	16

### **3.3. Qarışdırıcıının qarışdırma prosesinin müxtəlif iş rejimində sərf etdiyi enerji miqdarının təyini**

Qida Texnologiyası proseslərinin mənimsənilməsində fizika və fiziki-kimyanın vacib qanunlarının tətbiq edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Belə ki, bu qanunlar əsasında texnoloji proseslərin, material və enerji balansı tərtib edilir, sistemin tarazlıq şərtini və prsesin başvermə sürətini müəyyən edən amillərdən bəhs edilir.

Kütlələrin saxlanması qanununa əsaslanan material balansı, verilmiş xammalın sərf normasını və ya hazır məhsul çıxımının miqdarını təyin etmək məqsədi ilə tərtib edilir.

Kütlələrin saxlanması qanuna əsasən, emala daxil olan  $G_1$  və  $G_2$  kütləli xammalların çəki miqdarı, emaldan alınan  $G_3$  kütləli hazır məhsulun çəki miqdarına bərabər olmalıdır. Məlumdur ki, texnoloji proseslər zamanı müəyyən itkilər ( $G_4$ ) baş verir. Bu itkilər də nəzərə alınmaqla prosesinin material balansını aşağıdakı şəkildə yazmaq olar:

$$G_1 + G_2 = G_3 + G_4 \dots$$

Material balansı nəinki, müəyyən bir maddə və ya məhsulu üçün, hətta həmin maddə və ya məhsulun istənilən tərkib hissəsi üçün də tərtib edilə bilər. Məsələn, filtirləmə prosesində  $X_1$  (%) qatılıqlı  $G_S$  (kq) suspenziyadan,  $G_1$  (kq) filtratı və  $X_2$  (%) qatılıqlı  $G_C$  (kq) nəm çöküntüsü alınır. Filtratda qalan bərk fazanın məlumsuz miqdarına məhəl qoymadan material balansı tənlikləri tərtib olunur,

$$\text{Suspeziyaya görə} - G_S = G_F + G_C \dots$$

$$\text{Bərk fazaya görə} - G_S X_1 = G_C X_2 \dots$$

Bu bərabərliklər birlikdə həll olunaraq, filtratın və ya nəm çöküntünün miqdarı təyin edilir.

Enerji balansı enerjinin saxlanması qanunlarına əsasən tərtib edilir. Bu qanuna görə istənilən proses zamanı prosesə sərf edilən enerji daxil olan

enerjiyə bərabər olur.

Məsələn, buraxla qızdırılan maye məhsul doldurulmuş şəkildə göstərilən aparat üçün, buxarın tam kondensləşməsi şərti daxilində enerji balansı tənliyi aşağıdakı kimi yazılı bilər:

$$Q_1+Q_2=Q_3+Q_4+Q_5 \dots$$

$Q_1$ - aparata məhsul ilə daxil olan istiliyin miqdarı:

$Q_2$ -Aparata buxar vasitəsilə daxil olan istilik miqdarı:

$Q_3$ - aparatın hazır məhsulla birlikdə çıxan istilik miqdarı:

$Q_4$ - Aparatdan kondensatla birlikdə çıxan istiliyin miqdarı:

$Q_5$ -aparatın səthindən ətraf mühitə itən istiliyin miqdarı.

Yeni aparatlar layihələndirilən zaman  $G_1+G_2 = G_3+G_4$  və  $Q_1+Q_2=Q_3+Q_4+Q_5$  tənliklərdən aparata buxar vasitəsilə daxil olan istilik miqdarnı ( $Q_2$ ) (buna görə isə buxar sərfini). İşləyən aparatların tədqiqi zamanı isə, ətraf mühitə itən istilik miqdarnı ( $Q_5$ ) təyin edirlər.

Sistemlərdə prosesin statistikasını xarakterizə edən müvazinət şərtini termodinamikanın 2-ci qanununa və fəza müvazinəti qanunlarına görə təyin etmək olar.

Aparatlarda emal edilən materiallar hidromexaniki, istilik və fiziki-kimyəvi təsirlərə məruz qalır, belə ki, bu proses sistemdə müvazinət yaranan vaxta kimi davam edir. Məsələn, şəkər tozu, duz və bu kimi digər məhsullar suda doymuş məhlul alınanadək həll olur. Doymuş məhlulu alındıqda sistemin müvazinətini şərti ödənir və sistemdə gedən proses başa çatır.

Əgər istər müvazinət vəziyyətində deyilsə, prosesin hərəketverici qüvvəsi sistemi həmişə müvazinət vəziyyətinə gətirməyə çalışır. Həmin anda prosesin kinetikası kimi adlandırılan sürət, hərəketverici qüvvənin az-çoxluğundan asılı olraq, kiçikvə ya böyük ola bilər

Prsesin sürəti, hərəketverici qvvələrə düz müqavimətlə tərs mütənasibdir. Bu qanunna və prseslərin göstərilən təsnifatına müvafiq olaraq, aşağıdakı kimi kinetik bərəbərlikləri yazmaq mümkündür,

1.  $\tau$ -zaman vahidində, aparatın F- kəsiyindən keçən V-həcmli məhlul və ya hərəkəti zamanı

$$\frac{M}{F \cdot \tau} = \frac{\Delta C}{R_1} = K_1 \cdot \Delta C \dots \dots \dots$$

burada,  $\Delta P$  - aparatın təzyiq düşgüsü-hidromexaniki proseslərin hərəkətverici qüvvəsi;  $R_1$ -aparatın hidravlik Müqaviməti;  $K_1 = 1/R_1$ -sürət əmsalıdır.

2.  $\tau$ -zaman vahidində, istilikdəyişdiricinin F-səthindən Q-istilik miqdarının ötürülməsi zamanı

$$\frac{M}{F \cdot \tau} = \frac{\Delta C}{R_2} = K_2 \cdot \Delta C \dots \dots \dots$$

burada  $\Delta t$  - mühitlərin temperatur fərqi-istilik proseslərinin hərəkətverici qüvvəsi;  $R_2$ -termiki müqavimət;  $K_2 = 1/R_2$ -istilikötürmə əmsalıdır.

3.  $\tau$ -zaman vahidində, fazaların F-təmas səthindən bir fazadan digərinə M-kütləli maddənin köçürülməsi zamanı

$$\frac{M}{F \cdot \tau} = \frac{\Delta C}{R_3} = K_3 \cdot \Delta C \dots \dots \dots$$

burada  $\Delta C$ -fazalarda köçürürlən maddələrin qatılıq fərqi-kütlə mübadiləsi proseslərinin hərəkətverici qüvvəsi;  $R_3$ -kütlə mübadiləsindəki müqavimət;  $K_3 = 1/R_3$ -kütlə mübadiləsi əmsali.

Texnolji maşınların məhsuldarlığı dedikdə vahid zamanda bu və ya digər miqdarda məhsulun emal edilmə qabiliyyəti başa düşülür və maşının işini xarakterizə edən əsas göstəricilərdən biridir. Texnoloji maşınların məhsuldarlığını təyion etdikdə adətən üç məhsuldarlıq anlayışından istifadə edilir: nəzəri, texniki və istismar. Praktiki olaraq nəzəri və texniki (həqiqi, faktiki) məhsuldarlıqlar daha əhəmiyyət kəsb edir.

Nəzəri məhsuldarlıq - maşın stasionar rejimdə fasıləsiz olaraq işlədikdə vahid zamanda buraxılan(emal olunan) məhsulun miqdarıdır.

I,II,III siniflərə daxil olan texnoloji maşınların məhsuldarlığı buraxılan(emal olunan) məhsulun miqdarı ilə düz işçi tsiklin müddəti ilə tərs mütənasib olub aşağıdakı ifadə üzrə hesablanır:

$$Q_n = mZ = \frac{m}{T_i} = \frac{E}{T_i}$$

burada  $m$  - bir işçi tsikli ərzində buraxılan məhsun miqdarıdır;  $Z$ - vahid zamanda işçi tsiklərin miqdarıdır;  $T_i$ -işçi tsiklin müddətidir;  $E$ - maşının emal kamerasının işçi tutumudur.

$$T_i = t_y + t_e + t_b$$

burada  $t_y$  və  $t_b$  uyğun olaraq məhsulun yüklənməsinə və boşaldılmasına sərf olunan vaxtdır;  $t_e$  - məhsulun emalına sərf olunan müddətdir.

I sinifinə daxil olan texnoloji maşınların kamerasının işçitutumu onun həndəsi həcmi ilə emal olunan məhsulun həcmi, kütləsi və işlək kamerasının məhsulla yüklənmə əmsalı ilə düz mütənasib olduğundan aşağıdakı ifadəni yazmaq olar:

$$E = V_0 \varphi \rho_h$$

Alınmış ifadələri ( $Q_n = mZ = \frac{m}{T_i} = \frac{E}{T_i}$ ) düsturunda nəzərə alsaq onda I sinifinə aid olan maşınların nəzəri məhsuldarlığı aşağıdakı kimi hesablana bilər:

$$Q_n = \frac{V_0 \varphi \rho_h}{t_y + t_e + t_b}$$

burada  $V_0$  - işlək kamerasının həndəsi həcmidir,  $M^3$ ;  $\varphi$  - işlək kamerasının yüklənmə əmsalıdır;  $\rho_h$  - emal olunan məhsulun həcmi kütləsidir,  $\frac{kq}{m^3}$ .

II, III və IV siniflərinə daxil olan maşınların nəzəri məhsuldarlığının hesablanmasında ( $Q_n = mZ = \frac{m}{T_i} = \frac{E}{T_i}$ ) bərabərliyindən istifadə edilir.

## NƏTİCƏ

Belə müəyyən olunmuşdur ki, qarışdırıcı qurğuların ən mühüm göstəriciləri onların effektivliyi və həmçinin, qarışdırma intensivliyidir. Bir qayda olaraq, qarışdırıcı qurğunun malik olduğu effektivlik aparılan qarışdırma prosesinin keyfiyyəti, intensivlik isə texnoloji nəticəliliklə, yəni sonuc alma müddəti ilə müəyyən olunur. Belə ki, qarışdırıcının intensivliyi, prossesin müəyyən zaman kəsimində qurğunun işçi orqanının firranma tezliyi ilə də, həmçinin, ifadə oluna bilər. Qarışdırılma prosesinin səmərəliliyi qarışdırma əsnasında arzuolunan efektin qısa zaman kəsimində əldə edilməsi ilə təyin edilir. Qida industriyasındaən geniş yayılmış üsullardan biri də maye mühittə qarışdırma texnikasıdır. Belə ki, maye ilə qarışdırılan mühitin hansı olmasından asılı olmayaraq, bir qayda olaraq, mexaniki və pnevmatik qarışdırma üsul-vasitələrindən istifadə olunur. Açıqlama vermək lazımlı gəlsə; mexaniki üsul dediyimiz vasitəyəfərqli konstruksiyaya malik qarışdırıcıların işi, pnevmatik üsula isə təsirsiz qazla və ya sıxılmış hava ilə xeyli yüksək təzyiklə qarışdırma şamil olunur. İlk üsulda - pnevmatik üsulda təsirsiz qaz və ya sıxılmış hava nasousla ucluğa verilərək borularda qarışma və bir-birinə nüfuzetmə prosesi icra edilir. Digər, yəni mexaniki üsulla qarışdırılma isə çox müxtəlif konstruksiyalı (pərri, propellerşəkili, türbinli və lövbərşəkili qarışdırıcıları olan) qarışdırıcıılarda aparılır. Bunlardan başqa, həmçinin, hərəkəti mexaniki və ya elektramaqnit titrəticisindən alan, irəliyə – geriyə hərəkət edən qarışdırıcı da mövcuddur. Qarışdırılma texnikasında əsas problem qarışdırıcının müəyyən ölçülü işçi orqanının müəyyən fiziki xassisəli mayedə firladılmasına sərf olunan elektrik enerjisinin miqidərinin müəyyənləşdirilməsidir.

Texnoloji təyinatına görə qarışdırıcılar maye sistemlərin səpələnən materialların və özlü plastik kütlələrin qarışdırılması üçün maşınlara bölünürlər.

Maye Nyuton sistemlərin qarışdırılması üçün pnevmatik, hidravlik, mexaniki üsullardan istifadə edilir. Qarışmanın pnevmatik üsulunun mahiyyəti hava və ya digər qaz axının maye payından buraxılmasına əsaslanır. Hidravlik qarışma mayeni aparat həmçinin bir hissəsindən vuran və təziq altında digər hissəsinə verən mərkəzdən-qaćma nasosunun köməyi ilə mayeni dövr etdirməklə və həmçinin

mayenin burulğanlı axını zamanı onun borulu kəmərlərində qarışdırılması ilə həyata keçirilir. Mayelərin qarışdırılmasının mexaniki üsulu daha geniş yayılmışdır. Bu vaxt adətən içərisində maye olan çənlər mayenin müxtəlif istiqamətlərdə qarışdırılmasını təmin edən müxtəlif quruluşlarla təchiz edilirlər. Qarışdırıcı quruluşlar pərli, çərçivəli, properllerli, turbinli və başqa formalarda olurlar.

Bərk səpələnən (tozsəkilli) materialların qarışdırılması üçün pnevmatik, qravitasiya və mexaniki üsullardan istifadə edilir. Pnevmatik qarışma havanın və ya qazın qarışdırılan toz laylarının arasından buraxılmasından ibarətdir. Qravitasiya qarışması müxtəlif mexaniki qurğular vasitəsilə həyata keçirilir. Onların köməyi ilə bərk səpələnən material mürəkkəb trayektoriya cizmaqla müəyyən hündürlüyü qalxır və ağırlıq qüvvəsinin təsiri altında aşağı düşür. Səpələnən materialların mexaniki qarışdırılması zamanı onların mürəkkəb intensiv hərəkəti qarışdırıcı quruluşların məsələn, tnekli qarıştırıcıılarda fırlanması hesabına baş verir.

Qeyri-Nyuton sistemlərin reaktoplastlar, termoplastlar, elastomerlər qarışdırılması üçün komponentlərin mürəkkəb intensiv qarışdırılmasını təmin edən müxtəlif mexaniki quruluşlardan istifadə edilir. Belə quruluşlara vallı və vintli maşınlar, diskli plastikatorlar, rotorlu qarışdırıcılar və başqa avadanlıqlar aiddir. Qarışdırıcıılarda proses fasıləli ya fasılısız olur.

Mexniki qarışıqların keyfiyyətini müxtəlif tərkiblilik əmsalının köməyilə daha sadə qiymətləndirmək olar.

## XÜLASƏ

Magistr dissertasiyasında qarışdırılma prosesinin səmərəliliyi, qarışdırma əsnasında arzuolunan effektin qısa zamanda əldə edilməsi, müxtəlif üsullarla keyfiyyətli məhsulun alınması, keyfiyyətin yaxşılaşdırılması, qarışdırıcı qurğuların ən mühüm göstəriciləri onların effektivliyi və həmçinin, qarışdırma intensivliyi kimi məsələlər izah olunmuşdur

## **SUMMARY**

In master dissertation explained the effectiveness of the mixing process, the short-term acquisition of the desired effect during the mixing, the quality of the product in various ways, the quality improvement, the most important indicators of the mixing plants, their effectiveness, and the mixing intensity

## РЕЗЮМЕ

В диссертации магистра объясняется эффективность процесса смещивания, в процессе смещивание получение желаемого эффекта за малое количество времени, получение качественного продукта разными способами ,улучшение качества ,эффективность смесительных устройств и их показатели , а также интенсивность смещивания.

## **ӘДӘВІYYAT SİYAHISI**

1. Fərzəliyev E. B., Nəsrullayeva G. M., Yusifova M. R. Quliyeva L. V. Qida məhsulları texnologiyalarının proses və aparatları. Dərs vəsaiti. – Bakı.: 2017 – 220 s.
2. Mustafayev X. S. Qida texnologiyasının prosesləri və aparatları. – Bakı.: “Təhsil” NPM, 2006. – 454 s.
3. Mustafayev X.S. Texnoloji-ticarət avadanlıqları. “Elm” nəşiriyyatı, 2002.
4. Əmiraslanova N. İ. Qida istehsalının prosesləri və aparatları üzrə laboratoriya praktikumu. Dərsvəsaiti. – Bakı.: 2011. – 120 s.
5. Антипов И.Т., Кретов А.Н., Острикова А.Н. и др. Машины и аппараты пищевых производств. – М.: Высш. шк., 2001. – 1379 с.
6. Горбатюк В. И. Процессы и аппараты пищевых производств. – М.: Колос, 2000.
7. Лабораторный практикум по процессам и аппаратам пищевых производств / С. М. Гребенюк, А. С. Васильева, А. С. Гинзбург и др. Под.ред. С. М. Гребенюка. – М.: Легкая и пищевая промышленность, 1981. – 151 с.
8. Кавецкий Г. Д., Васильев Б. В. Процессы и аппараты пищевой технологии. - М.: Колос, 2000.
9. Стабников В. Н., Баранцев В. И. Процессы и аппараты пищевых производств. – М.: Легкая и пищевая промышленность, 1983. – 328 с.
- 10.Оборудование предприятий торговли и общественного питания. /Под.ред. проф. В.А.Гуляева. М.: ИНФРА – М, 2002. 543 с
- 11.Главацкая В.И., Киселева И.Е., Родникова Т.Н. Механическое и холодильное оборудование предприятий общественного питания. Изд.2-е переб. И доп. М.Экономика 1977 404с.
- 12.Елихина В.Д., Журин А.А., Проникина Л.П. Богачев М.К. Оборудование предприятий общественного питания Механические оборудование- М: Экономика, 2000.
13. Геккер И. Е. Процессы и аппараты пищевых производств. – М.: Госторгиздат, 1963. – 290 с. 14

14. Лабораторный практикум по процессам и аппаратам пищевых производств/ Гинзбург А. С., Михеева Н. С., Бабьев Н. Н. – М.: Пищевая промышленность, 1976.
15. Липатов Н. Н. Процессы и аппараты пищевых производств. – М.: Экономика, 1987.
16. Стабников В. Н., Лысянских В. М., Попов В. Д. Процессы и аппараты пищевых производств. – М.: Агропромиздат, 1985.
- 17.Бутковский В.А., Птушкина Т.Е. Технологическое оборудование мукомольного производства-М: ГП журнал «Хлебопродукты», 1999 - 208 с.
- 18.Бредихин С.А., Космодемьянский Ю.В., Юрин В.Н. Технология и техника переработки молока. - М . : Колос, 2001. -400 с.
- 19.Гребенюк С.М. Технологическое оборудование сахарных заводов.- М : Легкая и пищевая промышленность, 1983.-520 с.
- 20.Груданое В.Я. Основы инженерного творчества. Мн.: Изд. центр БГУ, 2005. - 299 с.
- 21.Зайчик Ц.Р. Технологическое оборудование винодельческих предприятий.- М : Де Ли, 2001.-522 с.
- 22.Ивашов В. И. Технологическое оборудование предприятий мясной промышленности.Часть I. Оборудование для убоя и первичной обработки. - М.: Колос, 2001. - 552 с.
23. Комбикорма и кормовые добавки: Справочное пособие / В.А Шаршунов, Н.А. Попков, Ю.А. Пономаренко и др. - Мн.: Экоперспектива, 2002. - 440 с.
- 24.Кошевой Е.П. Технологическое оборудование предприятий производства растительных масел. - СПб: ГИОРД, 2001.- 368 с.
- 25.Кретов И.Т., Антипов С.Т. Технологическое оборудование предприятий бродильной промышленности-Воронеж: Изд-во государственного университета, 1997.- 624 с.
- 26.Кретов И.Т, Острите А.Н.. Кравченко В.М. Технологическое оборудование предприятий пищеконцентратной промышленности.- Воронеж: Изд-во Воронежского университета, 1996.-448 с.

27. *Маршалкин Г.А.* Технологическое оборудование кондитерских фабрик.- М.: Легкая и пищевая промышленность, 1984.- 448 с.
28. Основы управления инновациями в пищевых отраслях АПК (Наука, технология, экономика)/ Под ред. акад. *В.И. Тужилкина*.-2-е изд., перераб. и доп. - М.: Издательский комплекс МГУПП, 1998.-844 с.
29. *Остржсов А.Н., Парфенопуло М.Г., Шевцов А.А.* Практикум по курсу «Технологическое оборудование» / Воронеж, гос. технол. акад.- Воронеж, 1999.-424 с.
30. *Панфилов В.А.* Технологические линии пищевых производств (теория технологического потока).- М.: Колос, 1993.-288 с.
31. *Панфилов В.А., Уроков О.А.* Технологические линии пищевых производств: создание технологического потока.- М.: Пищевая промышленность, 1996.- 472 с.
32. Система научного и инженерного обеспечения пищевых и перерабатывающих отраслей АПК России / *А.Н. Богатырев, В.А. Панфилов, В.И. Тужикин и др.*- М.: Пищевая промышленность, 1995.-528 с.
33. *Скрыпников Ю.Г., Гореньков Э. С.* Оборудование предприятий по хранению и, переработке плодов и овощей.- М.: Колос, 1993.- 336 с.
34. Технологическое оборудование консервных и овощесушильных заводов / *М.С Аминов, М.С Мурадов, Э.М. Аминова*-М.: Колос, 1996 - 430 с.
35. Технологическое оборудование мясокомбинатов / *С.А. Бредихин, О.В. Бредихина, Ю.В. Космодемьянский, Л.Л. Никифоров* - М.: Колос, 2000.- 392 с.
36. Технологическое оборудование предприятий молочной промышленности / *В.Д. Сурков, Н.Н. Липатов, Ю.П. Золотин*-М.: Легкая и пищевая промышленность, 1983.-432 с.
37. Технология и оборудование колбасного производства / *И.А. Рогов, И.А. Забашта, В.А. Алексахина и др.*- М.: Агропромиздат, 1989.- 351 с.
38. Технология и оборудование мукомольной, крупяной и комбикормовой промышленности/ *Г.А. Егоров, Я.Ф. Мартыненко, Т.П. Петренко*-М.: Изд. комплекс МГАПП, 1996 - 209 с.

39.Шамборант Г.Г. Технологическое оборудование предприятий крахмалопаточной промышленности.-М.: Легкая и пищевая промышленность, 1984 - 216 с.

40.Хромеенков В.Н. Технологическое оборудование хлебозаводов и макаронных фабрик. -СПб.: ГИОРД, 2002. - 496 с. \_\_